

TEST: 3310#01#Y14#01QIYABI

Test	3310#01#Y14#01qiyabi
Fənn	3310 - Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	510
Keçid balı	163,19 (32 %)
Suallardan	510
Bölmələr	42
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı sosial sfera sahələrinə aid deyil? (Çəki: 1)

- Yüngül sənaye
- Mədəniyyət və incəsənət
- Sərnəşin nəqliyyatı
- Mənzil-kommunal təsərrüfatı
- Rekreasiya və sosial təminat

Sual: Aşağıdakılardan hansı sosial sferanın ən vacib amilinə aiddir (Çəki: 1)

- Kadr potensialı

- İnformasiya resursları
 - Maliyyə resursları
 - Maddi-texniki baza
 - Enerji resursları
-

Sual: Sosial sahələrin inteqrasiyası potensialına daxildir (Çəki: 1)

- Təbii resurslar
 - Əmək ehtiyatları, onların cins, yaş və peşə tərkibləri
 - Yanacaq resursları və s.
 - Elmi texniki tərəqqinin inkişafı
 - Nəqliyyat və rabitə infrastrukturuları
-

Sual: Sosial siyasətin əsas istiqaməti (Çəki: 1)

- əhalinin rifahı
 - məşğulluq
 - məskunlaşma
 - təbii artım
 - ömür səviyyəsi
-

Sual: İnsan inkişafı indeksi (Çəki: 1)

- maddi rifah
 - sağlamlıq
 - təhsil
 - ictimai iaişə
 - maddi nemətlər və sağlamlıq
-

Sual: İnsanın sosial tələbatının əsas göstəricisi (Çəki: 1)

- ömür səviyyəsi
 - gəlir səviyyəsi
 - uşaqların sayı
 - ev təsərrüfatı
 - xərclər
-

Sual: Səhiyyə islahatların aparıcı həlqə (Çəki: 1)

- insan tələbinə uyğun təkmilləşməsi
 - keyfiyyətli xidmət
 - sağlamlıq artımı
 - maddi təminat
 - sosial təminat
-

Sual: Ali təhsil müəssisələrində bir tələbəyə düşən faydalı sahənin minimum həcmi: (Çəki: 1)

- 2 m²
- 6 m²

- 8 m2
 5 m2
 4 m2
-

Sual: Ali təhsil müəssisələrində tədris qruplarında tələbələrin sayı neçə nəfər ola bilər? (Çəki: 1)

- 12-25
 12-30
 15-30
 15-25
 20-30
-

Sual: Aspirantura şöbəsi aspirantların sayı nə qədər olduqda yaradılır? (Çəki: 1)

- 80 nəfərdən çox
 150 nəfərdən çox
 100 nəfərdən çox
 200 nəfərdən çox
 50 nəfərdən çox
-

Sual: ÜMM artımının nə qədərini inkişaf etmiş ölkələr effektiv təhsil sisteminin inkişafı hesabına əldə edirlər? (Çəki: 1)

- 60 %-ə qədərini
 50 %-ə qədərini
 40 %-ə qədərini
 30 %-ə qədərini
 20 %-ə qədərini
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial sferada islahatların aparılması istiqamətlərinə aid deyil (Çəki: 1)

- Əmtəə və gəlirlərin bölüşdürülməsi sferası
 Pensiya sisteminin islahatları
 Sosial sığorta
 Sosial yardım
 Ekoloji təhlükəsizlik
-

Sual: Aşağıdakılardan hansı sosial sferanın əsas istiqamətlərinə aiddir (Çəki: 1)

- Əhalinin sağlamlığının mühafizəsi
 - Pensiya təminatı
 - Məşğuliyyət siyasəti
 - Demografiya siyasəti
 - Sosial yardım
-

Sual: Sosial sfera sahələrində əsas fondların ümumi dəyəri neçə faiz təşkil edir (Çəki: 1)

- 85%
 - 80%
 - 75%
 - 70%
 - 65%
-

Sual: Elmə qoyulan investisiyalar (Çəki: 1)

- büdcə
 - sifariş
 - bazar tələbatı
 - xüsusi vəsaitlər
 - xarici resurslar
-

Sual: Elmin qlobal tətbiqi (Çəki: 1)

- sənaye
 - cəmiyyət
 - kənd təsərrüfatı
 - həyat tərz
 - infrastruktur
-

Sual: Elmin səmərəsi (Çəki: 1)

- vahid xərcə alınan məhsul
 - iqtisadi artım
 - minimum məsrəf
 - rentabellik
 - iş yerləri
-

Sual: Həyat səviyyəsinin əsas modeli (Çəki: 1)

- tələbatın ödənilməsi
 - istehlakın həcmi
 - ərzaq
 - qeyri-ərzaq
 - xidmət
-

Sual: Ərzaq təhlükəsizliyin sosial mənası (Çəki: 1)

- əhalinin tələbatını ödəmək

- qütbləşməni azaltmaq
 - kənd təsərrüfatını artırmaq
 - bazarı qorumaq
 - gəlir götürmək
-

Sual: İstehlak modelində aparıcı göstərici (Çəki: 1)

- ərzaq istehlakı;
 - yığım
 - qeyri-ərzaq
 - alkoqol
 - idman
-

Sual: Ərzaq istehlakın əsas amili (Çəki: 1)

- ailə tərkibi
 - gəlirlər
 - təminat səviyyəsi
 - ailə gəlirləri
 - demoqrafik tərkibi
-

Sual: Minimum istehlak səbətinin proqnozu (Çəki: 1)

- yaşamaq üçün minimum istehlak meyləri
 - ticarət məhsulları
 - tələb
 - təklif
 - qiymət
-

Sual: İstehlaka təsir edən bazar amili (Çəki: 1)

- qiymət
 - təklif
 - doyma səviyyəsi
 - xərc strukturu
 - xarici amillər
-

Sual: Sosial proqnozlarda xarici amil (Çəki: 1)

- ixracat
 - idxal
 - əhəlinin miqrasiyası
 - pul miqrasiyası
 - qaçaqmanlıq
-

Sual: Sağlamlığın meyarı (Çəki: 1)

- ölüm səviyyəsi
- istehlak həcmi
- məhsuldarlıq

- ailə tərkibi
 - məşğulluq
-

Sual: Sağlamlığın əsas siyasəti (Çəki: 1)

- bazar
 - əmtəə
 - xidmət
 - səhiyyə
 - təhsil
-

Sual: Səhiyyənin maliyyə modeli (Çəki: 1)

- dövlətin maliyyəsi
 - büdcə
 - bələdiyyə
 - xüsusi vəsaitlər
 - xarici vəsaitlər
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial sferanın sahələrində əsas fondlar, onların təkrar istehsalı hansı mənbələr hesabına maliyyələşdirilir (Çəki: 1)

- Büdcə vəsaitləri hesabına olan fondlar
 - Büdcədən kənar sferada olan fondlar
 - Xeyriyyə fondları
 - Bir və bir neçə fiziki şəxs, ailə tərəfindən təşkil olunan və maliyyələşdirilən müstəqil fondlar
 - Korporasiyaların vəsaitləri hesabına maliyyələşdirilən assosiativ fondlar
-

Sual: Sosial sferanın əsas vəsaitlərinin dinamikasına aiddir (Çəki: 1)

- Sosial sahələrə cəlb olunan resursların daimi artan həcmi, ictimai təkrar istehsalda iqtisadi əlaqələrinin inkişaf dinamikasına, maddi və maliyyələrin istiqamətlənməsinə təsir edir.
- Sosial sferada resursların təkrar istehsalının ən vacib xüsusiyyətlərindən biri onun təkrar istehsalın resurs tutumlu olmasıdır.
- Sosial sferanın sahələrinin fəaliyyəti, sosial və iqtisadi vəzifələrin icrası ilə bağlıdır
- Sosial sferanın dinamizminin ən mühüm amili elmi texniki tərəqqidir.
- Sosial sferanın sahələrinin fəaliyyətidir

Sual: Mədəniyyət qanunları (Çəki: 1)

- çərçivə qanunu
 - sahə qanunu
 - funksional qanunlar
 - idarəetmə
 - ərazi qanunları
-

Sual: Mədəniyyətə nə daxil deyil (Çəki: 1)

- muzeylər
 - kitabxanalar
 - nəşriyyat
 - müəssisələr
 - tarixi abidələr
-

Sual: Mədəniyyət obyektləri özəlləşirmi? (Çəki: 1)

- nisbətən
 - tam
 - öz təyinatını dəyişməklə
 - özəlləşmir
 - satılır
-

Sual: Mədəniyyətin maliyyə əsası (Çəki: 1)

- yerli büdcələr
 - əhali xərcləri
 - müəssisə gəlirləri
 - dövlət büdcəsi
 - xarici vəsaitlər
-

Sual: Azərbaycanda səhiyyənin konseptual inkişafı (Çəki: 1)

- təminat səviyyəsi
 - minimum məsrəfləri
 - miqrasiya zəxətləmə
 - gəlir gətirmək
 - ömürü artırmaq
-

Sual: Səhiyyənin inkişafında aparıcı amil (Çəki: 1)

- kadr potensialı
 - dövrü vəsaitləri
 - investisiya
 - əhali sağlamlığı
 - coğrafi amil
-

Sual: Səhiyyədə əsas müəssisə deyil (Çəki: 1)

- ambulatoriya
 - xəstəxanalar
 - birjalar
 - diaqnostik mərkəzlər
 - laboratoriyalar
-

Sual: Səhiyyənin inkişafında maddi-texniki baza (Çəki: 1)

- səhiyyənin əsas fondları
 - laboratoriyalar
 - tibbi ləvazimatlar
 - tibbi medakemntlər
 - xəstələr
-

Sual: Xəstənin motivi (Çəki: 1)

- həyat səviyyəsi
 - açıq iş yerləri
 - coğrafi mühüt
 - ailə tərkibi
 - ginetik xüsusiyyətləri
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bu anlayışın insan kapitalı kateqoriyasına tətbiq olunması qeyri mümkündür (Çəki: 1)

- Məsrəf
 - Mübadilə
 - Investisiya
 - Mənfəət
 - Əmək
-

Sual: Yaşa görə pensiyalar hansı müddətə təyin edilir? (Çəki: 1)

- Ömürlük
 - 5 il müddətinə
 - 10 il müddətinə
 - 20 il müddətinə
 - 30 il müddətinə
-

Sual: Elmi potensial (Çəki: 1)

- bütün resurslar
 - kadr potensialı
 - texnika
 - insanlar
 - əhali
-

Sual: Elmin mahiyyəti (Çəki: 1)

- idealar
 - texnologiyalar
 - xidmət
 - infrastruktura
 - müəssisə
-

Sual: Elmi məhsul (Çəki: 1)

- il ərzində yeni təkliflər
 - elmlər doktoru
 - elmlər namizədi
 - elmi müəssisələr
 - elmi axtarışlar
-

Sual: Elmi potensialın tətbiqi sahəsi (Çəki: 1)

- müəssisəyə
 - infrastruktura
 - bütün sahələr
 - cəmiyyət
 - xarici müəssisələr
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial sferada əmək məsrəflərinin xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- Sosial sferanın əmək ehtiyatları
 - Kadrlar potensialı
 - Sosial sferanın əsas fondları
 - İş yerləri arasında olan mütənasiblik.
 - Maddi texniki bazarın modernləşməsi
-

Sual: İnsan kapitalı və onun rolunəcə müəyyən olunur (Çəki: 1)

- İnsanların istehlakçı kimi, yalnız ayrı-ayrı dövrlər və hətta il ərzində deyil, bütün həyatları boyu öz gəlirlərinin artmasına çalışırlar
 - İqtisadi səmərəlilik, şəxsi azadlıq və mənəvi etik normalar
 - Əhalinin qidalanması və onların sağlamlığının qorunması
 - İnsanların təhsilləri və peşəkar hazırlıqları haqqındakı qərarları, bununla bağlı olan xərcləri və gələcəkdə əldə edə biləcək daha yüksək gəlirləri
 - İnsan kapitalı əhalinin rifah halını xarakterizə edir və ona görə də işçi qüvvəsinin keyfiyyət göstəricisi kimi çıxış edə bilər
-

Sual: Əmək ehtiyatları və onların sosial sfera sahələrinə cəlb olunmasına daxildir (Çəki: 1)

- Əmək bazarının zəruri tənzimlənməsi
 - Əmək haqqının tənzimlənməsi kompleksi
 - Peşə hazırlığı və yenidən təhsil sistemi
 - Həmkarlar ittifaqı
 - qanunlar və digər normativ aktlar
-

Sual: İşsizliyin hansı formaları mövcuddur (Çəki: 1)

- Gözlənilən, təbii, institusional və tsiklik
 - Friksion, təbii, institusional və müəyyən olunmuş
 - Təbii, institusional və tsiklik
 - İctimai, beynəlxalq, struktur, friksion, təbii, institusional və tsiklik
 - Struktur, friksion, təbii, institusional və tsiklik
-

Sual: Elmdə əmək haqqı sistemi (Çəki: 1)

- məhsuldarlıq
 - stimül yaratmaq
 - əl əməyini aşğa salmağa
 - rəqabət qabiliyyəti
 - hazır məhsul
-

Sual: Elmin aparıcı həlqəsi (Çəki: 1)

- praktiki elm
 - fundamental
 - tətbiqi
 - sahə
 - humanitar elm
-

Sual: Elmin sosial nəticələri (Çəki: 1)

- iş yerləri
 - məhsuldarlıq
 - davamlı inkişaf
 - gəlirlik
 - rentabellik
-

Sual: Mədəniyyət nədir (Çəki: 1)

- sosial inkişafdır
- maddi istehsaldır
- mənəvi ehtiyatlar
- intellektual artım
- yaşamaq təzi

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Tranfert ödəmələrə aiddir (Çəki: 1)

- İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri[yeni cavab]
- Sahibkarlıq fəaliyyəti hesabına formalaşan maliyyə mənbələri
- Oğurluq, nəzərə alınmayan, pulsuz və yığıma yönəldilən maliyyə mənbələri
- Büdcə hesabına dövlət tərəfindən maliyyələşdirilən xərclər
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri

Sual: Aşağıdakılardan hansı könüllü sığorta vəsaitlərinin mənbəyidir (Çəki: 1)

- Müəssisələrin gəlirləri, mənfəətləri və ya vətəndaşların vəsaitləri hesabına
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar.
- Müəssisələrin gəlirləri hesabına.
- Dövlət büdcəsi.
- Yeni büdcələr hesabına.

Sual: Məşğulluq siyasətinin əsas istiqamətləri aşağıdakılardır (Çəki: 1)

- Təhsilli və yüksək ixtisaslı əhəlinin payının artması, gəlirlərin səviyyəsinin yüksəldilməsi, əhəlinin sərəncamında olan aktivlərin leqallaşdırılması
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunması
- İstehsal və istehlakın tarazlığını, dinamikasını və artım sürətini müəyyənləşdirilməsi
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhəli gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhəlinin demoqrafik tərkibi
- Artıq işçi qüvvəsinin çıxarılması, yeni iş yerlərinin açılması, əmək bazarı monitorinqi və tələblərinə uyğun ixtisaslı kadr təminatı

Sual: Əmək ehtiyatları, mahiyyəti və nəzəri aspektlərinə aiddir (Çəki: 1)

- İş qabiliyyətli əhalinin sayı
 - İşsizliyin səviyyəsi
 - Əhalinin məşğulluğu və işə düzəltmə xidmətləri
 - Peşə hazırlığı və yenidən təhsil alma
 - Yeni iş yerlərinin açılması
-

Sual: Məşğulluq fəaliyyəti hansı əlamətlərə görə qruplaşdırılır (Çəki: 1)

- İqtisadiyyatda çalışanlar, hərbi xidmətdə olanlar, istehsaldan ayrılmaqla təhsil alanlar
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirlərinə əsasən
 - İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması məqsədi ilə
 - Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üsuluna görə
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
-

Sual: İqtisadi artım dinamikasını müəyyən etmək üçün hansı amillərdən istifadə olunur (Çəki: 1)

- Siyasi həyata daxil olma, coğrafi-iqtisadi, iqtisadi, əhali və
 - Resursların keyfiyyət və kəmiyyəti, tələb və təklif amilləri,
 - Tələbat, onun ödənilmə dərəcəsi, istehlak səviyyəsi, onun
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət
 - Səhiyyənin vəziyyəti, təhsil və əhalinin məşğulluq səviyyəsi,
-

Sual: Aşağıda göstərilən variantlardan hansı əmək pensiyası növlərinə aid deyil? (Çəki: 1)

- Yaşa görə əmək pensiyası
 - Maddi duruma görə əmək pensiya
 - Əlilliyə görə əmək pensiyası
 - Ailə başçısını itirdiyənə görə əmək pensiyası
 - Əmək pensiyası
-

Sual: Mədəni məhsulların xarakteri (Çəki: 1)

- daşınmaz əmlak
 - xidmət
 - əmtəələr
 - abidələr
 - kitab
-

Sual: Mədəniyyətin fərqlərinə təsir edir: (Çəki: 1)

- təhsil
- dünyagörüşü;

- xarici mühit
 - dövlət qayğısı
 - əhali
-

Sual: Mədəniyyətin maliyyə mənbəyi (Çəki: 1)

- müəssisə gəlirləri
 - mədəniyyət fondu
 - büdcə xərcləri
 - əhali gəlirləri
 - bank vəsaitləri
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mülkiyyət formaları hansılardır: (Çəki: 1)

- Dövlət, bələdiyyə, xüsusi
 - Dövlət
 - Xüsusi
 - Müəssisə
 - Biznes
-

Sual: Sahibkarlıqda dövlət büdcəsinin rolu (Çəki: 1)

- Stimullaşdırır maliyyə dəstəyi təmin edir
 - Planlaşdırır
 - Nəzarət edir
 - Məhsul sifariş verir
 - Rayonlar üzrə yerləşdirilir
-

Sual: Sahibkarlığın inkişafının nəzəri metodoloji əsaslarına aiddir (Çəki: 1)

- Azad rəqabət və təşəbbüskarlıq yaratmaqla mülkiyyət plüyarizmi
 - İqtisadi artım
 - Resurslardan səmərəli istifadə
 - Gəlir əldə etmək
 - İqtisadi dövriyyəni artırmaq
-

Sual: Sahibkarlığın inkişafının idarəetmə xüsusiyyətlərinə daxildir (Çəki: 1)

- Əmtəə dövriyyəsinin artımı, vergi bazasının genişlənməsi və sosial səmərə
- Məqsədlərə nail olmaq

- Resursları maksimum cəlb etmək
 - Sosial sferanı tənzimləmək
 - Əhəlinin məskunlaşmasını təşkil etmək
-

Sual: Sahibkarlığın təşkilati idarəetmə strukturunun təkmilləşmə modelinə aid edilir (Çəki: 1)

- Dinamik artım modeli
 - Struktur modeli
 - Reqrəsiya modeli
 - Sahə modeli
 - Statistik model
-

Sual: İqtisadi təhlükəsizliyin əsas istiqamətinə aid edilir (Çəki: 1)

- Ərzaq təhlükəsizliyi
 - Ailədə təhlükəsizlik
 - İş yerləri
 - Xaric
 - Dövlət
-

Sual: Mədəniyyətdə sahibkarlıq daha çox hardadı? (Çəki: 1)

- kitabxana
 - muzey
 - nəşriyyat
 - tikinti
 - elm
-

Sual: Mədəniyyət obyektlərinin regionda əsas xüsusiyyətləri (Çəki: 1)

- əhəli amili
 - maliyyə əlaməti
 - regionların inkişafı
 - təhsil səviyyəsi
 - əhəli qrupları
-

Sual: Mədəniyyətin inkişaf konsepsiyası (Çəki: 1)

- transformasiya
 - təkamül
 - inqilabi
 - inzibati
 - himayəçilik
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	15
Maksimal faiz	15

Sual: Təhsil və səhiyyədə özəlləşmə hansı halda mümkündür (Çəki: 1)

- Rəqabət mühütü yaratmaq şərti ilə
- Dövlət idarəçiliyində qalmaqla
- Tam xüsusi mülkiyyət verməklə
- Maliyyə mənbəi
- Əhatə olmaqla

Sual: Ticarət və ictimai iaşədə özəlləşmənin əsas xüsusiyyətləri (Çəki: 1)

- Bütövlükdə
- Hissə-hissə
- Satmaq yolu ilə
- Pulsuz
- İcarəyə

Sual: Mənzil təsərrüfatının özəlləşməsinin əsas xüsusiyyətləri (Çəki: 1)

- Mənzil tələbatını ödəmək üçün pullu və pulsuz bölgü sistemi tətbiq etmək vacibdir.
- Satmaq
- Qiymətləndirmək
- Pulsuz vermək
- Normativlərlə tənzimləmək

Sual: Sosial sfera müəssisələrində və təşkilatlarında özəlləşdirmənin xüsusiyyətləri necə müəyyən olunur (Çəki: 1)

- Mədəni səviyyədə profilini saxlamaqla
- Biznes qanununa görə
- Satmaqla
- Sahibkarlıq mənafeyinə görə
- Profilini dəyişməklə

Sual: Sosial sahənin özəlləşməsinin xarakteri (Çəki: 1)

- Özəlləşmə cari gəlirlərin artırılmasına xidmət edir
- Daşınmaz əmlakın bölgüsü
- İstehsal artımı
- Sahibkarlığın artımı
- Məşğulluğu artırır

Sual: Sahibkarlığın inkişafında dövlətin rolu (Çəki: 1)

- Dövlətin iqtisadi idarəetmə funksiyalarını təşkilati iqtisadi mexanizmlərə dəstək verir

- Maliyyə vəsaiti ayırır [yeni cavab]
 - Təcrübə tətbiq edir
 - Bazarı təşkil edir
 - İxracatı təşkil edir
-

Sual: Fərdi sosial sferada sahibkarlığın xüsusiyyətləri (Çəki: 1)

- Forma, kənd və ölkə səviyyəsində məhsul istehsal etmək və istehlakın təşkili
 - Dövlətin vergilərini vermək
 - Kəndin və yaşayış yerlərinin sosial inkişafı
 - Ailənin rifahı
 - Fərdin rifahı
-

Sual: Sahibkarlığın inkişafının tənzimləmə istiqamətlərinə daxildir (Çəki: 1)

- Dövlət tənzimlənməsinin normativ əsası və qanunvericilik bazası
 - Mal və xidmət məhsulunun artımı
 - İqtisadi potensialın dövriyyəyə cəlb edilməsi
 - İş yerlərinin açılması
 - Investisiya qoyuluşu
-

Sual: Sosial sferada sahibkarlığın xüsusiyyətləri (Çəki: 1)

- Sahə quruluşunun bazar tələbatına uyğun mal və xidmət istehsalı ifadə edir.
 - İstehsal və istehlak xüsusiyyətləri
 - Təsərrüfat əlaqələri
 - Məhsuldarlıq səviyyəsi
 - İxrac və idxal xüsusiyyətləri
-

Sual: Sosial sferanın özəlləşməsi xüsusiyyətləri (Çəki: 1)

- Qanunvericiliklə hər sahənin spesifik xüsusiyyətini nəzərə almaqla və profili dəyişməklə
 - Profilini dəyişməklə
 - Uzunmüddətli icarəyə verməklə
 - Satmaqla
 - İnkişaf etdirməklə
-

Sual: İqtisadi qanunların təsdiqi harada baş verir (Çəki: 1)

- Milli Məclisdə
 - Nazirliklərdə
 - Bələdiyyələrdə
 - İcra orqanlarında
 - Xarici ölkələrdə
-

Sual: Sosial qanunlar sistemində əsas qanun (Çəki: 1)

- istehlak
- maddi istehsal

- yaşayış minimumu
 - dövlət pensiya sistemi
 - müavinatlar sistemi.
-

Sual: Təminat sistemində əsas istiqamət: (Çəki: 1)

- iş yerləri
 - transfertlər
 - müavinatlar
 - kollektiv istehlak
 - birdəfəlik rüsumlar
-

Sual: Ehtiyac minimumu 2012-ci ildə: (Çəki: 1)

- 10 manat
 - 30 manat
 - 40 manat
 - 20 manat
 - 65 manat
-

Sual: İstehlak səbəti nədir (Çəki: 1)

- maddi nemətlər
 - xidmət
 - yığım
 - yaşayış üçün zəruri məhsullar və qeyri-ərzaq məhsulları
 - borclar
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial sfera sahələrinin müəssisə və təşkilatlarının dövlətsizləşdirilməsi hansı əsaslarla müəyyən olunur (Çəki: 1)

- Qarant prinsipi ilə dövlətsizləşdirmə
 - Az təminatlılığı qorumaq
 - Hamıya bölməsi
 - Satmaq
 - Pulsuz vermək
-

Sual: Sosial sferada kapital qoyuluşuna aiddir (Çəki: 1)

- Dövlət vəsaitləri

- Müəssisə (firma) vəsaitləri
 - Əhalinin gəlirləri hesabına
 - Hüquqi və fiziki şəxslərdən əldə olunan gəlirlər
 - Xarici mənbələrdən maliyyələşdirilən beynəlxalq layihələrlə proqramlar hesabına
-

Sual: Sosial sferada dövlət mülkiyyətinin yenidən təşkili mərkəzlərinə aiddir (Çəki: 1)

- Səmərəliliyi artırmaq, investisiya cəlb etmək sosial müdafiəni qərarlaşdırmaq
 - Marketinqi dəyişdirmək
 - Bazara çıxmaq
 - İstehlakçı cəlb etmək
 - Gəlir əldə etmək
-

Sual: Sahibkarlığın regional xüsusiyyətləri (Çəki: 1)

- Ərazinin iqtisadi islahatlarının prinsipləri
 - Sənayenin quruluşu
 - İstehsal həcmi
 - İnfrastruktur səviyyəsi
 - Əhalinin sayı
-

Sual: Fərdi sahibkarlıq və fərdi rifah (Çəki: 1)

- Əhali gəlirlərini və əmək haqqını formalaşdırır
 - İş yeri ilə təmin edir
 - Ailənin möhkəmlənməsinə təsir edir
 - Dövlət büdcəsini artırır
 - Yerli büdcəyə təsir edir
-

Sual: Sahibkarlıq gəlirləri ölçülməsi (Çəki: 1)

- $\Theta H_i + T_{pi} + CK_i = \Theta Z_j + Q\Theta Z_k + DMH_j + X$
 - Məhsulun həcmi ilə
 - Xalis məhsul
 - Əmtəəlik məhsul
 - $\Theta H_i + CK_i = Q\Theta Z_k + DMH_j$
-

Sual: Sahibkarlığın inkişafının xüsusiyyətləri və formaları hansılardır (Çəki: 1)

- Əmtəə və xidmət bazarı, Bank sistemi və maliyyə bazarı, əmək bazarı, birja bazarı
 - Region xüsusiyyətləri
 - Ərazi xüsusiyyətləri
 - Səhmdarlar
 - Müştərək müəssisələr
-

Sual: Sahibkarlığın inkişafının tənzimlənməsinin əsas istiqamətlərinə aiddir (Çəki: 1)

- Maliyyə vergi mexanizmi
- Təşkilati quruluş

- Investisiya qoyuluşu
 - Marketing planlaşması
 - Strateji planlaşma
-

Sual: Sosial müdafiədə aparıcı həlqə (Çəki: 1)

- müavinat
 - pensiya
 - yardım
 - ünvanlı sosial fondu
 - birdəfəlik mükafat
-

Sual: Pensiya hüququ (Çəki: 1)

- sahə
 - konstitusiya
 - beynəlxalq
 - daxili
 - ərazi
-

Sual: Müavinat kontingenti (Çəki: 1)

- bütün əhali
 - kişilər
 - qadınlar
 - çox uşaqly analar
 - tələbələr
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sosial inkişafın əsas obyektlərinə daxildir (Çəki: 1)

- Banklar
 - Ticarət müəssisələri
 - Tələbat sistemi
 - Kitabxanalar
 - Sərgilər
-

Sual: Sosial yönümlü iqtisadiyyatın formalaşmasının zəruriliyi bu normativlərlə şərtlənir (Çəki: 1)

- Qeyri-istehsal təyinatlı obyektlər üzrə yeni texnologiyanın əldə edilməsi

- Hər hansı fəaliyyətindən, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlirlərin bölgüsü və s.
 - Sosial ədalət və iqtisadi səmərəlilik
 - İstehlak olunan maddi və mənəvi nemətlərin məcmuu və tələbatın ödənilməsi və s.
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi və s.
-

Sual: Sosial standartlar nədir? (Çəki: 1)

- Vətəndaşların konstitusiyada nəzərdə tutulan sosial zəmanət
 - Böhran dövründə aztəminatlı əhali təbəqələri üçün
 - Sosial xidmətlər minimumudur
 - Əhalinin ayrı-ayrı kateqoriyalarına sosial zəmanət kimi ifadə
 - Bütün vətəndaşlara onların əmək nailiyyətləri nəzərə alınmadan və ehtiyacı olması yoxlamadan rifah və xidmətlərin təklif edilməsidir
-

Sual: Metodoloji baxımdan yaşayış minimumu hansı göstəricilərlə müəyyən olunur (Çəki: 1)

- İqtisadi islahatların səmərəliliyi baxımından
 - Aztəminatlı əhali qrupları üzrə güzəştli qiymətlərlə bölgü prinsiplərinə görə
 - İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meyilləri ilə
 - Əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturuna əsasən
 - İqtisadi islahatların konsepsiyası və reallaşma mexanizmi göstəriciləri ilə
-

Sual: Əhali gəlirləri hansı normativlər əsasında qruplaşdırılır (Çəki: 1)

- Əmək fəaliyyətindən, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən əldə olunan, donorlar, transfert ödəmələr, nəzərə alınmayan, pulsuz və yığıma yönəldilən
 - Oğurluq, nəzərə alınmayan, pulsuz və yığıma yönəldilən, sosial texnologiyalardan
 - Aztəminatlı əhali qrupları üzrə güzəştli qiymətlərlə bölgü prinsiplərinə əsasən gəlirlər
 - İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən
 - Sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlirlər
-

Sual: Maddi rifah hansı normativ göstəricilər əsasında xarakterizə olunur (Çəki: 1)

- Təminat səviyyəsinə görə ölçülür
 - Ərzağın həcmi ilə müəyyənləşdirilir
 - Tələbat maddi və mənəvi nemətlərə olan ehtiyatlarla müəyyənləşdirilir
 - Əhali qruplarına görə ayrılır
 - Gəlirlərə görə təsnifatlaşır
-

Sual: Əhalinin gəlirlərinin differensasiya əmsalları (Çəki: 1)

- desil
- orta aylıq gəlirlər

- natural gəlirlər
 - istehlak xərcləri
 - yığım
-

Sual: Ekoloji mühütün sosial səmərəsi (Çəki: 1)

- Ömrün müddətini artırır
 - Ölümü azaldır
 - Təbii sərvətlərdən istifadəni artırır
 - Məhsuldarlığı genişləndirir
 - Yeni iş yerləri acır
-

Sual: Yaşayış minimumun hesablanması metodikası (Çəki: 1)

- İstehlak səbəti
 - Gəlirlər
 - İstehlak həcmi
 - İstehsal həcmi
 - Əmtəə dövriyyəsi
-

Sual: Turizmin mənası: (Çəki: 1)

- istirahət
 - işgüzarlıq
 - səyahət
 - sosial tələbat
 - sərbəst vaxt
-

Sual: İstehsal mədəniyyəti (Çəki: 1)

- tələbatın elmi əsaslarla təşkili
 - qiymətin dəyişməsi
 - gəlirlərə uyğun istehlak
 - xidmət istehlakı
 - mənəvi dəyərlər
-

Sual: Səhiyyədə dövlət tənzimlənməsi (Çəki: 1)

- planlaşma
 - idarəetmə
 - büdcə vəsaiti
 - kadr potensialı
 - yerləşmə sxemi
-

Sual: Səhiyyənin mülkiyyətdə əsas forma (Çəki: 1)

- dövlət
- özəl
- xüsusi
- xarici

bələdiyyə

Sual: Səhiyyə bazarı elementi deyil (Çəki: 1)

- xəstələr
 - kapital
 - müəssisə
 - həyat səviyyəsi
 - investisiya
-

Sual: Təhsil proqnozu üçün qanunvericilik bazası (Çəki: 1)

- iqtisadi qanunlar
 - sənaye qanunları
 - təhsil qanunu
 - normativ-hüquq sənədlər
 - mədəniyyət qanunu
-

Sual: Təhsil sferasının əlaqəsi (Çəki: 1)

- sənaye
 - kənd təsərrüfatı
 - elm
 - mədəniyyət
 - əhali
-

Sual: Təhsil proqnozunda əsas istiqamətlər (Çəki: 1)

- iqtisadi
 - sosial
 - mədəni
 - pulsuz
 - pullu
-

Sual: Təhsilin proqnozunda üsullar (Çəki: 1)

- məsrəflər üsulu
 - normativ
 - bir başa
 - funksional
 - amillər
-

Sual: Təhsilin amilləri deyil (Çəki: 1)

- uşaqlar
 - əhali
 - resurslar
 - doğum
 - ölüm səviyyəsi
-

Sual: Təhsilin tələbatı (Çəki: 1)

- dünya görüşü
- inteqrasiya
- iqtisadiyyat
- pul vəsaiti
- islahatlar

Sual: Təhsilin attestasiyası (Çəki: 1)

- yeni məktəblər
- kapital artımı
- bal sistemi
- sinifdə qalmaq
- attestat almaq

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial inkişafın qanunvericilik bazasına daxildir (Çəki: 1)

- Əhalinin istehlak büdcəsi haqqında qanun
- Prosesuallıq haqqında qanun
- Hesablama Palatası haqqında qanun
- Yol hərəkəti haqqında qanun
- Reklam haqqında qanun

Sual: Əhalinin müxtəlif sosial-iqtisadi qrupları üzrə gəlir və xərclərin differensasiya balansının qurulması metodikasında əhali gəlirləri hansı normativlər əsasında təsnifləşdirilir (Çəki: 1)

- Nominal, real və son istifadə gəlirləri
- Maddi rifahın bölgüsünün strukturu və mütənasiblikləri
- Xidmət haqqları, məcburi ödənişlər və vergilər
- Minimum əmək haqqı, minimum pensiya və fərdi sahibkarlıq
- Əmək haqqı, dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər, işləyənlərin işverənlərdən gəlirləri və s.

Sual: Sosial yardım sistemində islahatların əsas məqsədləri aşağıdakılardır (Çəki: 1)

- Sosial müavinətlərin ünvanlılığının, səmərəliyinin və effektiv olmasının təmin olunması, sosial yardım sisteminin bazar şəraitinə uyğunlaşdırılması

- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu
 - Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və [yeni cavab]
 - İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formaları
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
-

Sual: Dövlət büdcəsinə daxil olan vergilər necə təsnifləşdirilir (Çəki: 1)

- Birbaşa vergilər
 - Dolayı vergilər
 - Birbaşa və dolayı vergilər
 - Əmlak vergiləri
 - Mədən vergisi [yeni cavab]
-

Sual: Yaşayış minimumunun formalaşması hansı gəlirlər hesabına baş verir (Çəki: 1)

- İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən
 - Vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlirlər hesabına
 - İnflyasiya səviyyəsinin artması hesabına
 - Minimum əmək haqqı, minimum pensiya və fərdi sahibkarlıq
 - Əmək fəaliyyətindən, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən əldə olunan, donorlar, transfert ödəmələr, nəzərə alınmayan, pulsuz və yığıma yönəldilən
-

Sual: Sosial inkişaf modellərinin əsas aparıcı sistemi (Çəki: 1)

- sistem təsvir və sistem təhlil
 - normativlər
 - statistik model
 - imitasiya
 - funksional
-

Sual: Kəndin sosial inkişafı (Çəki: 1)

- kənd təsərrüfatı
 - sənaye məhsulu
 - əhalinin artımı
 - əhalinin səviyyəsi
 - kənddə əhalinin gəlir və istehlakı
-

Sual: Pulsuz xidmətin maliyyə mənbəyi (Çəki: 1)

- dövlət büdcəsi
 - müəssisə büdcəsi
 - bələdiyyələr
 - özünümaliyyələşmə
 - heç biri
-

Sual: Təhsilin qanunu il (Çəki: 1)

- 2001
 - 2005
 - 1990
 - 1991
 - 2010
-

Sual: Təhsilin iqtisadi rolu (Çəki: 1)

- dolayısı
 - birbaşa
 - multiplikasiya
 - reqresiya
 - sahə rolu
-

Sual: Təhsildə inovasiyalar (Çəki: 1)

- metodiki vəsait
 - texnologiyalar
 - potensia
 - maliyyə
 - binalar
-

Sual: Təhsili əlaqəsi (Çəki: 1)

- müəssisələr
 - elm
 - mədəiyyət
 - İncəsənət
 - iqtisadiyyat
-

Sual: Elmin proqnozu nə verir (Çəki: 1)

- yeni müddəalar
 - yeni idarəetmə
 - yeni texnologiyalar
 - insan inkişafı
 - kadr
-

Sual: Elmi potensial (Çəki: 1)

- sənaye məshulu
 - elmə cəlb olunan resurslar
 - kadrlar
 - binalar
 - institutlar
-

Sual: Elmin əsas amili (Çəki: 1)

- maddi texniki baza
 - elmi kadrlar
 - elmin rəhbərliyi
 - koordinasiya
 - xarici amil
-

Sual: Elmi-texniki proqnozun əsas maddələr (Çəki: 1)

- iqtisadi artım
 - idealar
 - tövsiyyələr
 - sosial tərəqqi
 - əmək şəraiti
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial inkişafın qiymətləndirilməsi və proqnozlaşdırılması metodikasına aiddir (Çəki: 1)

- İqtisadi və sosial idarəetmənin metodoloji prinsipi kimi
 - Sosial-iqtisadi idarəetmə meyarlar əsasında
 - Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi
 - Gəlirlərin ölçülməsi və aspektlərinin qiymətləndirilməsi
 - Ayrı-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi çəkisi əsasında
-

Sual: Gəlirlərin tənzimlənməsinin əsas obyektləri hansılardır (Çəki: 1)

- Əmək haqqı, gəlirlər, əmək bazarı, məşğulluq, kadr hazırlığı, vergilər, sosial təminat, sosial müdafiə, mənzil siyasəti, yığımın qorunması, əmək şəraiti və ödənilməsi
 - İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürəti
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhəlinin demoqrafik tərkibi
 - Hər hansı fəaliyyətdən, mülkiyyətdən, vergilər və gömrük rüsumları
 - İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmusu
-

Sual: Maddi nemətlərin bölgüsü hansı kriteriyalardan asılıdır (Çəki: 1)

- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu baxımından
- Əhəlinin sosial mənşəyi, ictimai vəziyyəti, əmlak və əmək fəaliyyəti üzrə

- İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri üzrə
 - İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi və həyat səviyyəsinin tənzimlənməsi baxımından
 - İstehlak olunan maddi və mənəvi nemətlərin məcmuu və tələbatın ödənilməsi üzrə
-

Sual: Gəlirlərin tənzimlənməsi aşağıdakı əsas obyektləri əhatə edir (Çəki: 1)

- İqtisadi münaqişələrin və bazar münasibətlərinin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılması, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - Gəlirlər, əmək haqqı və əmək bazarı, məşğulluq, kadr hazırlığı, verçilər, sosial təminat və müdafiə, mənzil şəraiti, yığının qorunması, əmək şəraiti və ödənilməsi
 - İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formalarının müəyyənləşdirilməsi
 - Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və
-

Sual: Əhali gəlirləri hansı şərtlərin təsiri ilə formalaşır (Çəki: 1)

- İqtisadi sistemin səmərəliliyi, regional xüsusiyyətlər, təşkilatı-iqtisadi idarəetmə
 - İqtisadiyyatın qeüri-kommersiya sektorunun fəaliyyəti hesabına
 - Sosial-iqtisadi idarəetmə meyarlarına əsasən
 - İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formaları və s.
 - İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən
-

Sual: Sosial qütbləşmədə aparıcı amillər (Çəki: 1)

- Gəlirlərə görə qütbləşmə
 - Yaşa görə
 - Təhsilə görə
 - Ailə tərkibinə görə
 - Ev təsərrüfatına görə
-

Sual: İqtisadi artımın iki parametrlı modeli (Çəki: 1)

- İş qüvvəsi və maddi amil
 - Təkrar istehsal
 - İstehlak modeli
 - Resurs modeli
 - Eksperiment model
-

Sual: Regionların sosial inkişafı meyarı (Çəki: 1)

- regionlarda adam başına düşən maddi və xidmətlərin həcmi
- əhalinin sayı
- təhsil səviyyəsi
- mədəniyyət sferası

iş yerləri

Sual: Səhiyyə sığortası prinsipləri: (Çəki: 1)

- qocalar
 - uşaqlar
 - bütün əhali
 - məcburi sığorta
 - könüllü sığorta
-

Sual: Həyat səviyyəsi modeli (Çəki: 1)

- maksimum istehsal
 - minimum xərc
 - maksimum tələbat
 - maksimum ödənilmə
 - yığım
-

Sual: İqtisadi və sosial proqnozların vəhdəti (Çəki: 1)

- məcmuu balanslar
 - gəlir və istehlak
 - normativ balanslar
 - perspektiv balanslar
 - material balanslar
-

Sual: Mədəniyyət sahələrində proqnozlaşmanın xüsusiyyətləri (Çəki: 1)

- tələbatın ödənilməsi
 - adam başına düşən
 - 100 nəfərə düşən göstəricilər
 - şəhər mədəniyyəti
 - kənd yerlərində mədəniyyət
-

Sual: Mədəniyyət müəssisələri necə özəlləşir (Çəki: 1)

- təyinatı dəyişmir
 - gəlir götürmək üçün
 - restruktura dəyişməsi üçün
 - təminat səviyyəsi
 - mədəni inkişaf
-

Sual: Sosial proqnozlara təsir edən əsas amil (Çəki: 1)

- ÜDM
 - resurslar
 - coğrafiya
 - əhali
 - həyat tərzü
-

Sual: Mədəniyyət obyektləri deyil (Çəki: 1)

- klublar
- teatrlar
- televiziya
- sənaye
- kitabxanalar

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sosial-iqtisadi inkişafın idarə edilməsi hansı amillərlə müəyyən olunur (Çəki: 1)

- həyat səviyyəsi
- qanunvericilik
- tələbat
- iş yerlərinin açılması
- inflyasiyaya

Sual: Qiymət iqtisadi mexanizm kimi necə xarakterizə olunur (Çəki: 1)

- istehlak təyinatına görə qruplaşan əmtəə və xidmət növlərini müəyyən edir
- istehsal və istehlakın tarazlığını, dinamikasını və artım sürətini müəyyən edir
- kompleks amillərin qarşılıqlı əlaqəsidir
- milli iqtisadiyyatın inkişaf göstəricisidir
- sosial standart və normativlərin ödənilməsi sistemidir

Sual: İqtisadi amillərə aiddir (Çəki: 1)

- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
- Dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri, xüsusi vəsaitlər [yeni cavab]
- Sahibkarlıq fəaliyyətindən gəlirlər, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlər
- Əhalinin müxtəlif sosial risklərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər
- Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi

Sual: Sosial sferanın strukturu əsas istiqamətlərində prioritetlər (Çəki: 1)

- Təhsil obyektləri və təhsilin keyfiyyəti
 - Gəlirlərin artımı
 - Mənzil təminatı
 - Yoxsulluq
 - Həyat səviyyəsi
-

Sual: Özəlləşmədə nə kimi sosial nəticələr baş verir (Çəki: 1)

- İstehsal və iş yerləri azalır
 - İqtisadi artım baş verir
 - Struktur dəyişikliklər
 - Xarici amillər
 - Keyfiyyət dəyişir
-

Sual: Əhali yığılı nəyin hesabına formalaşır (Çəki: 1)

- gəlirlərin artımı
 - istehlakın azalması
 - qiymət artımı
 - qıtlıq
 - ailə tərkibi
-

Sual: Balanslar hansılardır (Çəki: 1)

- gəlir və istehlak
 - differensial balans
 - maddi balanslar
 - maliyyə balansı
 - maddi maliyyə balansı
-

Sual: İnsan fəaliyyətinin tarixi xarakterizə olunur. (Çəki: 1)

- maddi və qeyri - maddi nemətlər istehsalı ilə
 - maddi nemətlər ilə
 - qeyri-maddi nemətlər istehsalı ilə
 - insan fəaliyyəti ilə
 - düzgün cavab yoxdur
-

Sual: İctimai əmək bölgüsü sistemində sosial sfera (Çəki: 1)

- insanın bir şəxsiyyət kimi müəyyən kollektivdə və müəyyən ərazidə yaşayan bir fərd kimi tələbatının ödənilməsinə yönəldilmişdir.
 - bir fərd kimi tələbatının ödənilməsinə yönəldilmişdir
 - insanın bir şəxsiyyət kimi formalaşmasına təsir edir
 - insanların mənəvi tələbatının ödənilməsinə təsir edir
 - insan fəaliyyəti nəticəsində həyata keçir
-

Sual: Ticarətin əsas funksiyası (Çəki: 1)

- tələbin öyrənilməsi və istehsal olunan malların istehlakçıya çatdırılmasıdır

- tələbin öyrənilməsi və istehsal olunan malların istehlakçıya çatdırılmasıdır tələbin öyrənilməsi və istehsal olunan malların istehlakçıya çatdırılmasıdır
- tələbin öyrənilməsi
- məhsulun keyfiyyətini əsas tutur
- mənfəət əldə etmək
-

Sual: İctimai iaşədə istehsal funksiyası (Çəki: 1)

- xam məhsulların istehlak üçün hazır vəziyyətə gətirilməsi üstün yer tutur
- məhsulların satışı üstün yer tutur
- istehlakın həcmindən asılıdır
- istehsal olunan malların istehlakçıya çatdırılmasıdır.
- istehsal olunmuş məhsulların keyfiyyəti
-

Sual: Sosial sfera və onun fəaliyyət növləri funksional təyinatından asılı olaraq necə qrupa bölünürlər: (Çəki: 1)

- 2
- 5
- 1
- 3
- 4
-

Sual: Sosial sfera və onun fəaliyyət növləri funksional təyinatından asılı olaraq (Çəki: 1)

- ictimai tələbatın təmin edilməsi ilə bağlı və cəmiyyətin fəaliyyəti üçün normal şəraiti təmin edən sahələr
- şəxsi tələbatın təmin olunması ilə bağlı olan sahələr.
- ictimai tələbatın təmin edilməsi ilə bağlı və cəmiyyətin fəaliyyəti üçün normal şəraiti təmin edən :2şəxsi tələbatın təmin olunması ilə bağlı olan sahələr.
- bütün cavablar doğrudur
- elm, idarə etmə, ictimai əsəyişin qorunması
-

Sual: Sosial sferada şəxsi tələbatı ödəyən sahələrin tərkibinə aid deyil (Çəki: 1)

- mədəni (mənəvi) və sosial tələbatları
- şəxsiyyətin ümumtəhsil səviyyəsinin yüksəldilməsinə
- əhəlinin səhhətinin möhkəmləndirilməsini təmin edən
- məhsul istehsal edir
- xüsusilə məişət tələbatlarını ödəyən
-

Sual: Maddi xidmətlər dövriyyə sferasında (Çəki: 1)

- istehsal prosesinin davamına
- məhsulun daşınmasına
- məhsulun saxlanılmasına
- istehsal prosesinin davamına, məhsulun daşınmasına və saxlanılmasına
- istehsal olunan məhsulun satışına
-

Sual: Sosial sferada xidmətlər (Çəki: 1)

- pullu xidmətlər
 - güzəştli-xidmətlər
 - pulsuz xidmətlər
 - bütün cavablar doğrudur
 - xidmətlər istehlak əşyalarıdır, pullu, güzəştli və pulsuz xidmətlərə bölünürlər
-

Sual: Pulsuz xidmətlərin inkişafı təmin olur (Çəki: 1)

- ictimai istehlak fondları hesabına təmin olunur.
 - komməriya sektoru hesabına
 - qeyri-komməriya sektoru hesabına
 - qeyri-dövlət sektoru hesabına
 - sosial fondlar hesabına
-

Sual: Əmək fəaliyyətində proqnozun əsas göstəricisi (Çəki: 1)

- əmək haqqı
 - iş şəraiti
 - məşğulluq
 - inteqrasiya
 - həyat səviyyəsi
-

Sual: Əmək haqqı hesabında iqtisadi göstəriciləri (Çəki: 1)

- ÜDM
 - son məhsul
 - aralıq məhsul
 - sahə məhsul
 - ixracat
-

Sual: Əmək haqqının istehlak tutumu (Çəki: 1)

- nominal
 - real
 - mobil
 - minimum
 - orta aylıq
-

Sual: Əmək haqqına təsir edən istehlak amili (Çəki: 1)

- təşəbbüskarlıq
 - məhsuldarlıq
 - alıcılıq qabiliyyəti
 - bazar
 - müqavilələr
-

Sual: Əməyin xarakterinə təsir edən amillər (Çəki: 1)

- istehsal sturkturu
- əmək haqqı
- təhsil
- səhiyyə
- region

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi artımın ekstensiv tipinin əsas amillərinə aiddir (Çəki: 1)

- İşçilərin sayının artırılması, iş vaxtının artırılması, əməyin elmi təşkili.
- Rəqabətin formalaşması, istehlak qiymətlərinin artması.
- Turizm islahatlarının həyata keçirilməsi
- Həyat səviyyəsinin aşağı düşməsi
- İstehlak qiymətlərinin artması

Sual: İnflyasiyanın artım sürətindən asılı olaraq hansı növləri fərqləndirilir (Çəki: 1)

- Hiper, makrovəmikro
- Cözlənən, qəfil, makro və mikro
- Mülayim, sürətli və ifrat
- Proqnozlaşdırılan vəcari
- Proqnozlaşdırılan, cari, makro və mikro

Sual: Aşağıdakılardan hansı iqtisadi və sosial tələbatı xarakterizə edən göstəricilərdir (Çəki: 1)

- Normativlər göstəricilər əsasında
- Sintetik göstəricilər əsasında
- Real göstəricilər əsasında
- Statistik göstəricilər əsasında
- Faktiki göstəricilər əsasında

Sual: Sosial sferanın sahə quruluşu hansılardır (Çəki: 1)

- Əhali məşğulluğu
 - Əhaliyə xidmət sferası
 - İstehlak sferası
 - Nəqliyyat
 - Rabitə
-

Sual: Hansı balans modeli sosial sferada tətbiq olunur (Çəki: 1)

- Əhalinin gəlir və istehlak balansı
 - İstehlak balansı
 - İdxal balansı
 - Bölgü sistemi
 - İxrac balansı
-

Sual: Hansı ehtiyat forması əhalinin sosial ehtiyatlarını ödəyir (Çəki: 1)

- xüsusi mülkiyyət
 - dövlət mülkiyyəti
 - bələdiyyə mülkiyyəti
 - müştərek müəssisə forması
 - icarılıq mülkiyyəti
-

Sual: Həyat səviyyəsinin differensiasiyası (Çəki: 1)

- gəlirlərə görə
 - xərclərə görə
 - mənfəətə görə
 - əhalinin yaşam tərzinə görə
 - istehlak görə
-

Sual: Sağlamlıq nədir (Çəki: 1)

- həyat şəraitidir
 - uzun ömür
 - yaşamaq üçün resurslar
 - mənəvi nemətlər
 - maddi nemətlər
-

Sual: Mənəvi dəyərlər deyil (Çəki: 1)

- təhsil
 - səhiyyə
 - mədəniyyət
 - elm
 - dünya görüşü
-

Sual: Pullu xidmətlər sahəsinin inkişafı təmin edilir (Çəki: 1)

- əhalinin pul vasitələrinin
 - müəssisə və təşkilatların vasitələri
 - ictimai istehlak fondları
 - əhalinin pul vasitələrinin, həmçinin müəssisə və təşkilatların vasitələrinin cəlb olunması hesabına təmin edilir
 - ictimai istehlak fondları vasitələrinin cəlb olunması hesabına təmin edilir.
-

Sual: Əmək aktivliyi (Çəki: 1)

- il ərzində istehsal həcmi
- məhsuldarlıq
- maya dəyəri
- əlavə gəlirlər
- müavinətlər

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakı vəzifələri yerinə yetirir (Çəki: 1)

- mütləq, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- sahibkarlıq fəaliyyəti hesabına formalaşan maliyyə
- məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət
- mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və
- İxracı dəstəkləmək, iqtisadi artımı stimullaşdırmaq

Sual: Regionlarda sosial inkişafın prioritet istiqamətləri (Çəki: 1)

- Region əhalisinin həyat səviyyəsi
- Yoxsulluq həddi
- İşləmiyənlər
- Uşaqların sayı
- Miqrasiya

Sual: Əhalinin sosial-demoqrafik sintetik göstəriciləri (Çəki: 1)

- Əhalinin təbii artımı
- Qadınların sayı
- Kişilərin sayı
- Ölüm səviyyəsi
- Doğum səviyyəsi

Sual: İqtisadi təhlükəsizliyinin əsas sahəsi (Çəki: 1)

- ərzaq təhlükəsizliyi
- davamlı inkişaf
- rəqabət mühiti
- bazar tələbi və təklifi
- məhsul bolluğu

Sual: Sahibkarlığın sosial rolu (Çəki: 1)

- gəlirlərin artımı
 - iş güvvəsini formalaşdırır
 - dövlət büdcəsini artırır
 - ev təsərrüfatını genişləndirir
 - bazarı formalaşdırır
-

Sual: Pullu xidmətlərə nə təsir edən (Çəki: 1)

- əhalinin həyat səviyyəsi
 - bazar qiymətləri
 - təminat səviyyəsi
 - xidmət keyfiyyəti
 - əhalinin gəlirləri
-

Sual: Sosial sferanın resurs potensialı (Çəki: 1)

- maddi-texniki, əmək, maliyyə, təşkilati-idarəçilik və informasiya ehtiyatlarının məcmuusudur
 - istehsal, əmək, maliyyə, təşkilati-idarəçilik və informasiya ehtiyatlarının məcmuusudur
 - təşkilati-idarəçilik və informasiya ehtiyatlarının məcmuusudur
 - təsərrüfat prosesi üçün lazım olan kapital və pulu nəzərdə tutur.
 - bu sahəyə məxsus vəzifələrin icrası üçün iqtisadi imkanlarını səciyyələndirir
-

Sual: Müasir bazar iqtisadiyyatı şəraitində işsizlik necə növə bölünür (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 5
 - friksion işsizlik
-

Sual: Sosial sferada əsas fondların yeniləşməsi (Çəki: 1)

- sıradan çıxmış obyektlərin yerini tutmaq üçün əsas fondların işə salınmasını təmin edən kapital qoyuluşları vasitəsilə həyat keçirilir.
 - əsas fondların işə salınmasını təmin edən kapital qoyuluşları vasitəsilə həyat keçirilir.
 - kapital qoyuluşları vasitəsilə həyat keçirilir
 - əsas fondların işə salınmasını təmin edən
 - sıradan çıxmış obyektlərin yerini tutmaq üçün həyata keçirilir
-

Sual: Sosial sferanın maliyyə təminatının əsas hissəsini (Çəki: 1)

- dövlət büdcə vəsaiti təşkil edir.
 - əsas fondlar
 - müxtəlif təyinatlı fondların
 - Sosial fondlar
 - düzgün cavab yoxdur
-

Sual: Sosial fondların yaradılmasının əsas mənbəyi (Çəki: 1)

- sığorta olunanların və muzzla işləyənlərin sığorta haqları, sahibkarların ödədiyi sığorta haqları, dövlət subsidiyaları
 - müxtəlif təyinatlı fondların
 - əhaliyə sosial yardımın həyata keçirilməsi məqsədi ilə yaradılan pul vəsaitləri fondlarıdır
 - yaradılan pul vəsaitləri fondlarıdır
 - dövlət subsidiyaları.
-

Sual: Sığorta olunanların və muzzla işləyənlərin sığortası haqlarının əsası (Çəki: 1)

- gəlirlərdən çıxılan hissəsidir.
 - real gəlirlər
 - nominal gəlirlər
 - pul vəsaitləri
 - muzzla işləyənlərin sığorta haqları
-

Sual: Dövlətlərarası fondlar arasında böyük əhəmiyyət kəsb edir. (Çəki: 1)

- Beynəlxalq Valyuta Fondu və Dünya Bankı
 - milli pensiya fondu, işsizliyə görə sığorta fondu
 - Dünya Bankı, milli pensiya fondu
 - Beynəlxalq Valyuta Fondu, dövlət qulluqçularının sığortalanması fondu
 - milli sığorta fond, dövlət müəssisələrinin pensiya fondu
-

Sual: BVF – nun vəzifəsi (Çəki: 1)

- tədiyyə balansını tarazlı yaratmaq məqsədi ilə beynəlxalq likvidliyi tənzimləməkdən ibarətdir
 - beynəlxalq likvidliyi tənzimləməkdən ibarətdir.
 - tədiyyə balansını tarazlı yaratmaq
 - istehsal güclərinin genişləndirilməsi üçün uzun müddətli kreditlər verir.
 - üzv dövlətlərin təminatı altında istehsal güclərinin genişləndirilməsi üçün uzun müddətli kreditlər verir.
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansılar sosial siyasətin subyektləridir. (Çəki: 1)

- Vətəndaşlar və sosial qruplar, onları təmsil edən institutlar, təşkilatlar və hakimiyyət orqanları

- Vətəndaşlar və sosial qruplar
 - Sosial icmalar
 - Aktiv fəaliyyətdə olan sosial qüvvələr.
 - Aztəminatlı və işləməyən əhali
-

Sual: Aşağıdakılardan hansı dövlətin siyasətinə aid deyil: (Çəki: 1)

- Təbii siyasət
 - İqtisadi siyasət
 - Ekoloji siyasət
 - Demoqrafik siyasət
 - Mədəni siyasət
-

Sual: Aztəminatlı əhali qrupunun dəstəklənməsi siyasəti aşağıdakıları nəzərdə tutur (Çəki: 1)

- Vergi siyasəti
 - Büdcə sisteminin islahat proqramı
 - Gömrük siyasəti
 - Təqaud sistemi, sosial müdafiə təminatı
 - Pul-kredit sistemi
-

Sual: Məcmu istehlaka təsir edən amillər (Çəki: 1)

- Gəlirlər
 - Ailə tərkibi
 - İş yerləri
 - Məşğulluq
 - Miqrasiya
-

Sual: Gəlirlərin istehlaka təsir edən ümumi forması (Çəki: 1)

- Nominal gəlirlər
 - Pul gəlirləri
 - Natural gəlirlər
 - Sair gəlirlər
 - Mobil gəlirlər
-

Sual: Xidmətlər nə ilə tənzimlənir (Çəki: 1)

- qiymət
 - tələb
 - təklif
 - xərc
 - maraqlar
-

Sual: ÜDM-də xidmətin payı (Çəki: 1)

- 3%
- 41%

- 70%
 - 80%
 - 10%
-

Sual: Hansı xidmət Azərbaycanda inkişaf edir (Çəki: 1)

- nəqliyyat
 - yükdaşıma
 - əhali daşıma
 - məktəb
 - səhiyyə
-

Sual: Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına daxildir: (Çəki: 1)

- Dövlət Sosial Müdafiə Fondu; əhalinin məşğulluğuna kömək fondu; əlillərin sosial müdafiə fondu
 - Dövlətlərarası fondlar, əlillərin sosial müdafiə fondu.
 - əhalinin məşğulluğuna kömək fondu
 - Dövlət Sosial Müdafiə Fondu, milli pensiya fondu
 - Dünya Bankı, milli pensiya fondu
-

Sual: Azərbaycan Respublikasında Əhalinin Məşğulluğuna Kömək dövlət fondu yaradılmışdır. (Çəki: 1)

- 12 iyul 1992-ci il 212 sayılı qərarı ilə
 - 27 iyun 1991-ci il tarixli 146 sayılı
 - 15 iyul 1995-ci il 212 sayılı qərarı ilə
 - 30 iyul 1991-ci il tarixli 156 sayılı
 - 12 sentyabr 1993-ci il 225 sayılı qərarı ilə
-

Sual: Azərbaycanda büdcədənkənar dövlət fondlarının hüquqi-normativ bazası yaradılmışdır. (Çəki: 1)

- 31 dekabr 1991-ci il tarixli 40 sayılı Azərbaycan Respublikasının
 - 29 yanvar 25 sayılı Azərbaycan Respublikasının qanunu ilə
 - 30 sentyabr 2000-ci il 30 sayılı Azərbaycan Respublikası qanunu ilə
 - 1 dekabr 1991-ci il tarixli 40 sayılı Azərbaycan Respublikasının qanunu
 - 1 iyun 1991-ci il tarixli 40 sayılı Azərbaycan Respublikasının qanunu
-

Sual: Əlillərin Sosial Müdafiəsi Fonduna ödəniş qanunla tənzimlənirdi (Çəki: 1)

- 1994 – cü il 24 iyun tarixli 83 sayılı qanunla
 - 1996 – cı il 19 iyun tarixli 56 sayılı qanunla
 - 1995 – ci il 25 iyun tarixli 83 sayılı qanunla
 - 1997– ci il 27 iyun tarixli 78 sayılı qanunla
 - 2000 – ci il 24 iyun tarixli 83 sayılı qanunla
-

Sual: Sosial qanunlar sisteminin qanunvericilik bazası daxildir: (Çəki: 1)

- Sağıamlıq, tibbi sıęorta; mędęniyyęt, tarixi abidęlęrin bęrpası vę qorunması, elm vę incęsęnęt sahęlęri haqqında qanun.
- ęhalinin męşęulluęuna kۆmęk, elm vę incęsęnęt sahęlęri haqqında qan
- ęhalinin istehlak bۆdcęsi, gۆmrük męcęllęsi, vergilęr haqqında qanunlar
- vergilęr haqqında qanunlar, dۆvlęt bۆdcęsi haqqında qanun;
- ętraf mۆhitin qorunması haqqında qanun; elm vę incęsęnęt sahęlęri, ęhalinin męşęulluęuna kۆmęk haqqında qanun
-

Sual: ęhalinin hęyat sęviyyęsini vę sosial inkişafını mۆyyęn edęn iqtisadi-sosial qanunlar (Çęki: 1)

- Sağıamlıq, tibbi sıęorta; mędęniyyęt, tarixi abidęlęrin bęrpası vę qorunması, elm vę incęsęnęt sahęlęri haqqında qanun.
- ęhalinin męşęulluęuna kۆmęk, elm vę incęsęnęt sahęlęri haqqında qanun
- ęhalinin istehlak bۆdcęsi, gۆmrük męcęllęsi, vergilęr haqqında qanunlar
- vergilęr haqqında qanunlar, dۆvlęt bۆdcęsi haqqında qanun
- ęhalinin istehlak bۆdcęsi, gۆmrük męcęllęsi; vergilęr, dۆvlęt bۆdcęsi, ętraf mۆhitin qorunması, męşęulluq haqqında qanunlar.
-

Sual: Yaşayış minimumunun tęnzimlęnmęsinin qanunvericilik bazası. (Çęki: 1)

- Bu qanun Azərbaycan Respublikasında minimum yaşayış sęviyyęsini tęnzimlęmęk, ęhalinin gęlirlęrinin vę sosial mۆdafięnin, dۆvlęt tędbirlęrinin hۆquqi-tęşkilatı vę tәtbiqinin ęsaslarını mۆyyęnlęşdirir.
- Bu qanun ęhalinin istehlak bۆdcęsi, ęhalinin gęlirlęrinin vę sosial mۆdafięnin, dۆvlęt bۆdcęsi, ętraf mۆhitin qorunması, męşęulluunu tęnzimlęyir
- ęhalinin gęlirlęrini, xęrclęrini, minimum yaşayış sęviyyęsini tęnzimlęmęk
- bu qanun ęhalinin gęlirlęrinin vę sosial mۆdafięnin, męşęulluunu tęnzimlęyir, dۆvlęt tędbirlęrinin hۆquqi-tęşkilatı vę tәtbiqinin ęsaslarını mۆyyęnlęşdirir
- dۆvlęt tędbirlęrinin hۆquqi-tęşkilatı vę tәtbiqinin ęsaslarını mۆyyęnlęşdirir
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar tәqdim etmək	2 %

Sual: Daxili tәbiętinę gۆrę sosial siyasęt (Çęki: 1)

- İnsanın inkişafına yۆnәldilmişdir
- İqtisadiyyatın inkişafına yۆnәldilmişdir
- Mędęniyyętin inkişafına yۆnәldilmişdir
- Elmin inkişafına yۆnәldilmişdir
- Tәhsilin inkişafına yۆnәldilmişdir
-

Sual: Bazar iqtisadiyyatı şəraitində sosial idarəetmənin texnologiyası (Çəki: 1)

- İqtisadi artım və sosial tələbatın tarazlığı
 - Planlaşma təcrübəsi
 - Proqnozlaşma
 - Qiymətləndirmə
 - İnzibati idarəetmə
-

Sual: Sosial sahələrin strateji planlaşmasının mahiyyəti (Çəki: 1)

- Uzunmüddətli meyllər vermək
 - Qısa müddətli proqnozlar
 - Maddi maliyyə planlaşması
 - Məsərəflər metodu
 - Optimallaşma metodu
-

Sual: Sosial sahələrin planlaşmasında daha çox önəmli yanaşma metodu (Çəki: 1)

- Məqsədli proqram metodu
 - Resursların nəzərə alınması
 - İnzibati əmrlik metodu
 - Gəlirlilik
 - İstehsal həcmnin maksimumlaşması
-

Sual: Əməyə görə pensiyanın əsas ilkin şərtləri (Çəki: 1)

- Yaş həddi
 - İş stajı
 - Gəlirlər
 - Ailə tərkibi
 - Vəzifə maaşları
-

Sual: Nominal gəlirləri formasına təsir edən amillər (Çəki: 1)

- istehsal və məhsuldarlıq
 - Qiymət
 - Bazar
 - Ticarət dövriyyəsi
 - Kapital
-

Sual: Məşğulluq üçün prioritet nədir (Çəki: 1)

- emal sənayesi
 - kənd təsərrüfatı
 - xidmət
 - istehlak
 - idarəetmə
-

Sual: İstehlak hansı büdcə ilə tənzimlənir (Çəki: 1)

- dövlət büdcəsi

- ailə büdcəsi
 - şəhər büdcəsi
 - bələdiyyələr
 - müəssisə gəlirləri
-

Sual: Gəlirlərə görə paylanma hansı qanunlarla tədqiqi olunur (Çəki: 1)

- normal
 - funksional
 - xətti
 - reqresiya
 - loqonormal
-

Sual: Əhali artımı neçə faiz təşkil edir 10 min nəfər hesabında (Çəki: 1)

- 100
 - 50
 - 30
 - 10
 - 3
-

Sual: Əhalinin məskunlaşması nə ilə bağlıdır (Çəki: 1)

- əmək haqqı
 - iş yerləri
 - yaşayış şəraiti
 - vətən eşqi
 - yerlilik
-

Sual: Sərhəd regionlarında sosial inkişaf üçün nə etmək lazımdır (Çəki: 1)

- ticarəti açmaq
 - dövlət himayəsi
 - sahibkarlığa şərait yaratmaq
 - inzibatçılıq
 - təhlükəsizlik
-

Sual: Məskunlaşma nədir (Çəki: 1)

- regionlara getmək
 - əhalinin ərazilərdə daimiliyi
 - şəhərlərə axın
 - xarici dövlətlərə axın
 - kəndə axın
-

Sual: Yoxsul əhalinin istehlakında ərzaqın payı (Çəki: 1)

- 80%
- 90%
- 40%

30%

10%

Sual: Təbəqələşməyə nə təsir edir (Çəki: 1)

- əmək şəraiti
 - gəlirlər
 - ailə tərkibi
 - ixtisas
 - heç biri
-

Sual: Həyat şəraiti» dedikdə (Çəki: 1)

- Həyat şəraiti» əhalinin həyat fəaliyyətinin birbaşa obyektiv şəraiti nəzərdə tutulur
 - Həyat şəraiti» əhalinin həyat fəaliyyəti üçün zəruri olan material və mənəvi nemətlərlə təminatı,
 - Həyat şəraiti» bir tərəfdən ictimai həyatın və tələbatın subyektini (həyatın davamlılığını, fiziki və psixiki sağlamlıq səviyyəsini,
 - Həyat şəraiti» təhsil, mədəniyyət və intellektual potensialı, digər tərəfdən - komfortu, həyat şəraitinin yararlığını, insanların yaşayış arealını ək
 - Həyat şəraiti» həyat şəraitinin yararlığını, insanların yaşayış arealını əks etdirir.
-

Sual: Həyat səviyyəsi» dedikdə (Çəki: 1)

- əhalinin həyat fəaliyyəti üçün zəruri olan material və mənəvi nemətlərlə təminatı, onların istehlak səviyyəsi nəzərdə tutulur.
 - əhalinin həyat fəaliyyətinin birbaşa obyektiv şəraiti nəzərdə tutulur
 - əhalinin həyat fəaliyyətinin birbaşa obyektiv şəraiti, mənəvi nemətlərlə təminatı, onların istehlak səviyyəsi, nəzərdə tutulur
 - həyat şəraitinin yararlığını, insanların yaşayış arealını əks etdirir.
 - bir tərəfdən ictimai həyatın və tələbatın subyektini (, təhsil, mədəniyyət və intellektual potensialı) digər tərəfdən - komfortu, həyat şəraitinin yararlığını, insanların yaşayış arealını əks etdirir.
-

Sual: Həyat keyfiyyəti» dedikdə (Çəki: 1)

- əhalinin həyat fəaliyyəti üçün zəruri olan material və mənəvi nemətlərlə təminatı, onların istehlak səviyyəsi nəzərdə tutulur.
 - əhalinin həyat fəaliyyətinin birbaşa obyektiv şəraiti nəzərdə tutulur
 - əhalinin həyat fəaliyyətinin birbaşa obyektiv şəraiti, mənəvi nemətlərlə təminatı, onların istehlak səviyyəsi, nəzərdə tutulur
 - həyat şəraitinin yararlığını, insanların yaşayış arealını əks etdirir.
 - bir tərəfdən ictimai həyatın və tələbatın subyektini (, təhsil, mədəniyyət və intellektual potensialı) digər tərəfdən - komfortu, həyat şəraitinin yararlığını, insanların yaşayış arealını əks etdirir.
-

Sual: Həyat səviyyəsinin qiymətləndirilməsi üçün əsas meyarlar (Çəki: 1)

- tələbat, onun ödənmə dərəcəsi; istehlak səviyyəsi, onun quruluşu
- mənəvi nemətlərlə təminatı, onların istehlak səviyyəsi
- bir tərəfdən ictimai həyat və tələbatın subyektini

- həyat şəraitinin yararlığını, insanların yaşayış
 - bütün cavablar doğrudur.
-

Sual: Tələbatın formalaşmasının əsas aparıcı amilinin seçilməsi asılıdır (Çəki: 1)

- konkret vəziyyətdən
 - tələbatın subyekti
 - onun quruluşu
 - həyat şəraitindən
 - istehlak səviyyəsindən
-

Sual: Əhalinin maddi rifahı asılıdır (Çəki: 1)

- əsasən onun əməyinə görə aldığı gəlirlərdən.
 - konkret vəziyyətdən
 - istehlak səviyyəsindən
 - həyat şəraitindən
 - istehsal səviyyəsindən
-

Sual: Əhalinn aldığı bütün gəlirləri ayrılır: (Çəki: 1)

- Nominal gəlirlər, real gəlirlər; son istifadə gəlirləri.
 - sahibkarlıq fəaliyyətindən aldığı gəlirlər
 - sosial transfertlər
 - natural gəlirlər
 - düzgün cavab yoxdur
-


Sual: Əhalinin nominal gəlirlərinə daxildir (Çəki: 1)

- pul gəlirləri, natural gəlirləri, əlavə gəlirlər
 - vergilər çıxıldıqdan sonra qalan hissəsi
 - real gəlirlərinin hesablanması strukturu
 - sosial transfertlər
 - natural gəlirlər
-

Sual: Əhalinin real gəlirləri onun nominal gəlirləri (Çəki: 1)

- qiymət ideksi nəzərə almaqla vergilər çıxıldıqdan sonra qalan
 - əhalinin nominal və real gəlirlərinin hesablanmasıdır
 - əhaliyə göstərdiyi xidmətlərin məbləği
 - əhalinin nominal gəlirlərinin hesablanmasıdır
 - natural gəlirlər
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	

Sual: Sosial siyasətin strategiyası nədən ibarətdir. (Çəki: 1)

- Ölkənin inkişafının konkret tarixi mərhələsində sosial problemlərin ümumi həllidir.
- Ölkələrin inkişafının konkret tarixi mərhələsində sosial iqtisadi problemlərin ümumi həllidir.
- Əsas sosial-iqtisadi və sosial siyasi problemlərdir.
- Əhalinin əsas qisminin vəziyyətinin yüksəldilməsi problemləri
- Böhran dövründə əhalinin sosial müdafiəsidir.

Sual: Bunlardan hansılar sosial xidmətin formalarına aid edilir (Çəki: 1)

- Stasionar, qeyri-standart, təcili və sosial
- Pulsuz yeməxanalar, sənaye mallarının paylanması
- Yaşayış yerləri, protezlər
- Maliyyə yardımı
- İtirilmiş gəlirin təminatı

Sual: İndeksleşdirmə əhalinin hansı gəlirlərinə və əmanətlərinə tətbiq olunur (Çəki: 1)

- Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üsuluna görə
- İşçilərin əmək haqqına, vətəndaşların əmanət banklarında olan əmanətlərinə, dövlət istiqrazları və digər qiymətli kağızlara, təqaüdlərə və sosial müavinətlərə
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturuna görə
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələrinə görə

Sual: Sosial siyasətin formalaşdırılmasının əsas məqsədləri aşağıdakılardır (Çəki: 1)

- İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
- İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması
- İqtisadi münasibətlərin və bazar münasibətlərinin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılması, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
- Səhiyyənin vəziyyəti, təhsil və əhalinin məşğulluq səviyyəsi, orta ömür müddəti, alıcılıq qabiliyyəti, siyasi həyata daxil olma
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibinin uçotu

Sual: Əmək haqqının sosial mahiyyəti (Çəki: 1)

- İş qüvvəsinin təkrar istehsalını bərpa edir

- İstehsala stimulyaradır
 - Ailə gəlirlərinə təsir edir
 - Bölgü funksiyası yaradır
 - Əmtəə xarakterini müəyyən edir
-

Sual: Tələbat funksiyasının meyar kimi qəbul edilməsində ölçü vahidi (Çəki: 1)

- Tələbatın ödənilmə dərəcəsinin maksimumlaşması
 - Orta illik tələbin ölçülməsi
 - İstehlakın tələbata yaxınlaşması
 - Ərzaq təkləbatının maksimumlaşması
 - Minimum məsrəflərin qəbulu
-

Sual: Əhalinin sosial-demoqrafik sintetik göstəriciləri (Çəki: 1)

- Əhalinin təbii artımı
 - Qadınların sayı
 - Kişilərin sayı
 - Ölüm səviyyəsi
 - Doğum səviyyəsi
-

Sual: Sosial inkişafın prioritetliyi (Çəki: 1)

- elmlilik
 - muasirlik
 - dinamizm
 - dayanıqlı
 - sabitlik
-

Sual: Ümumi Milli Məhsulun həcm və strukturuna əsasən hesablanılır (Çəki: 1)

- $\text{ŞMG}'_n = \text{ÜMM}'_n - \text{Al}'_n - \text{KTBG}'_n + \text{TG}'_n - V_n$
 - $\text{ŞMG}'_n = \text{ÜMM}'_n - \text{Al}'_n - \text{KTBG}'_n$
 - $\text{ŞMG}'_n = \text{KTBG}'_n + \text{TG}'_n - V_n$
 - $\text{ÜMM}'_n = \text{Al}'_n - \text{KTBG}'_n + \text{TG}'_n - V_n$
 - $\text{ŞMG}'_n = \text{ÜMM}'_n - \text{Al}'_n + \text{TG}'_n - V_n$
-

Sual: Əhalinin gəlirlərinin indeksləşdirilməsi (Çəki: 1)

- əhalinin əsas gəlirlərinin real məzmununun yüksəldilməsi tədbirləri
 - minimal büdcə xərcləridir.
 - minimal dövlət standart və normativləri
 - İmtiyazların verilməsi
 - istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi.
-

Sual: Sosial sferanın minimal dövlət standart və normativləri ilə tənzimlənməsi. (Çəki: 1)

- əhalinin əsas gəlirlərinin real məzmununun yüksəldilməsi tədbirləri başa düşülür
- minimal büdcə xərcləridir, minimal dövlət standart və normativləri

- İmtiyazların verilməsi
 - istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi.
 - hər şeydən əvvəl, təhsil, səhiyyə, mənzil, əmək iqtidarında olmayan əhaliyə sosial xidmət və s. üzrə minimal büdcə xərcləridir.
-

Sual: İmtiyazların verilməsi (Çəki: 1)

- müəyyən əhali qrupuna şamil edilən, ümumi fəaliyyət qaydaları ilə müqayisədə, xüsusi üstünlük başa düşülür
 - əhalinin əsas gəlirlərinin real məzmunun yüksəldilməsi tədbirləri başa düşülür
 - minimal büdcə xərcləridir, minimal dövlət standart və normativləri
 - hər şeydən əvvəl, təhsil, səhiyyə, mənzil, əmək iqtidarında olmayan əhaliyə sosial xidmət və s. üzrə minimal büdcə xərcləridir.
 - əhalinin əsas gəlirləri
-

Sual: Qiymətlərə dotasiyaların ayrılması, istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi. (Çəki: 1)

- Ümumdövlət miqyasında, bu və ya digər formada, kifayət qədər dar çərçivədə, əsasən də təbii inhisarların və dövlət mülkiyyəti sektorunun fəaliyyəti (qaz, elektrik enerjisi, şəhərlərarası danışıqlar, rabitə) ilə bağlı olan qiymətlər tənzimlənir
 - müəyyən əhali qrupuna şamil edilən, ümumi fəaliyyət qaydaları ilə müqayisədə, xüsusi üstünlük başa düşülür
 - hər şeydən əvvəl, təhsil, səhiyyə, mənzil, əmək iqtidarında olmayan əhaliyə sosial xidmət və s. üzrə minimal büdcə xərcləridir.
 - əhalinin əsas gəlirlərinin real məzmunun yüksəldilməsi tədbirləri başa düşülür
 - minimal büdcə xərcləridir, minimal dövlət standart və normativləri
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehlak və gəlir normativləri arasında əlaqəni qiymətləndirmək üçün aşağıdakı təhlil metodologiyasından istifadə olunur (Çəki: 1)

- Faydalılıq effekti
 - Reqressiya
 - Korrelyasiya
 - Reqressiya və korrelyasiya
 - Balans
-

Sual: İstehlak davranışı necə başa düşülür (Çəki: 1)

- Əhalinin zəruri olan ehtiyaclarının ödənilməsi prosesidir

- Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi göstəricisidir
 - Əhali qruplarının istehlak prosesində qəbul etdiyi qərarların nəticəsidir
 - İşsizlik həcminin işçi qüvvəsinə olan nisbəti kimi başa düşülür
 - Dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri, xüsusi vəsaitlər sistemidir
-

Sual: İstehlaka təsir edən aparıcı amillər (Çəki: 1)

- Gəlirlər
 - Xərclər
 - İstehasl
 - Tələbat
 - Əmtəə təklifi
-

Sual: İstehlak strukturunun təhlili hansı metodologiyaya əsaslanır (Çəki: 1)

- Təhlil, proqnoz metodlarının müasir iqtisadi idarəetmə baxımından təkmilləşdirilməsi
 - İstehlak təyinatı əsasında qruplaşan əmtəə, xidmət növlərinə, istehlakın faydalılığı və formalaşması mənbələri strukturuna görə təhlili
 - Sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili
 - İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi
 - Həyat səviyyəsinin tənzimlənməsi baxımından təhlil metodologiyası
-

Sual: Tələbatın formalaşmasına təsir edən normativ göstəricilər aşağıdakılardır (Çəki: 1)

- Məhsulların keyfiyyəti, çeşidi və texniki-iqtisadi göstəriciləri
 - İqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formaları
 - Sosial tənzimləmənin maliyyə əsasları
 - Coğrafi-iqtisadi, iqtisadi, əhali və ekoloji amillər
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab
-

Sual: Tələbat amilləri aşağıdakı kimi təsnifləşdirilir (Çəki: 1)

- Demografiya, iqtisadi inkişaf, təbii-coğrafi şərait, sosial müdafiə sistemi, xarici-iqtisadi əlaqələr, əməkdaşlıq
 - İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi
 - Sıxışdırılmış təkrar istehsal və ya neqativ demoqrafik situasiya, sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili obyektləri
 - İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
 - Sosial sığorta üzrə, univevsal və sosial müavinətlər
-

Sual: Sosial müdafiə fondunun funksiyası (Çəki: 1)

- əhaliyə yardımlar vermək
- ölkəni inkişaf etdirmək
- pensiya təyin edir

- sosial pensiyalar verir
 müəssisələrə yardım edir
-

Sual: Regionların inkişafının dövlət dəstəyi (Çəki: 1)

- qanunlar
 proqramlar
 yardımlar
 yol təminatı
 infrastruktura
-

Sual: Hansı göstəricilər isanın inkişaf indeksini müəyyənləşdirir? (Çəki: 1)

- Ehtimal edilən ömür müddəti; təhsil səviyyəsi; adambaşına düşən ÜDM
 Ehtimal edilən ömür müddəti; mənzil şəraiti; minimal əmək haqqı
 Adambaşına düşən real ÜDM; gəlir və xərclərin strukturu; yoxsulluq və varlılıq həddi
 Təhsil səviyyəsi; tələbatların ödənilmə səviyyəsi; minimal əmək haqqı
 Təhsil səviyyəsi; rifahların bölüşdürülməsi; sağlamlıq səviyyəsi
-

Sual: Obyekt-subyekt münasibətləri sistemində sosial siyasətin obyekt kimi çıxış edirlər (Çəki: 1)

- Fərdi fəaliyyətlə məşğul olan əhali
 İdarə və təşkilatlar
 İnstitutlar
 Dövlət
 Müəssisələr
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Tələbatı yaranma təbiətinə görə hansı növlərə ayrılır (Çəki: 1)

- Maddi və mənəvi
 Fiziki, sosial və intellektual
 Qeyri-iqtisadi və iqtisadi
 Fizioloji və mənəvi
 Real və normativ
-

Sual: İstehlakın struktur təhlili hansı normativlərə əsaslanır (Çəki: 1)

- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri əsasında
 - Əhalinin müxtəlif sosial risklərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər əsasında
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
 - İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması prinsipləri əsasında
 - Ərzaq, qeyri-ərzaq, xidmət növləri üzrə ayrı-ayrı sahələrin məhsullarının istehlak həcmində xüsusi çəkisinə görə
-

Sual: İstehlak davranışına təsir edən amillər (Çəki: 1)

- Əhali gəlirləri
 - Ailə tərkibi
 - Qiymət indeksi
 - İş yerləri
 - Təhsil səviyyəsi
-

Sual: İstehlakın formalaşma normativlərinə aiddir (Çəki: 1)

- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
 - İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi
 - İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürəti
 - İstehlak təyinatına görə qruplaşan əmtəə və xidmətlər
-

Sual: İstehlak amilləri hansı qruplara bölünür (Çəki: 1)

- Mikro səviyyədə
 - Makro və mikro səviyyədə
 - Makro səviyyədə
 - Meqo səviyyədə
 - Ümumi səviyyədə
-

Sual: İstehlak formaca hansı xidmətlərə bölünür (Çəki: 1)

- Konsaltinq və mənəvi xidmətlərə
 - Lizing və mənəvi xidmətlərə
 - Marketing və maddi xidmətlərə
 - Konsaltinq və maddi xidmətlər istehlakına
 - Maddi və mənəvi xidmətlər istehlakına
-

Sual: Tələbatın ödənilməsinin aşağıdakı formaları mövcuddur (Çəki: 1)

- Pul ödənişlərinin əvəzsiz, lakin normalar əsasında təyin edilməsi, güzəştlərin verilməsinin qarşılıqlı-ekvivalentlərsiz əsaslarla həyata keçirilməsi

- İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - İstehsal və istehlakın tarazlığının, dinamikasının və artım sürətinin müəyyənləşdirilməsi
 - Təhsilli və yüksək ixtisaslı əhalinin payının artması, gəlirlərin səviyyəsinin yüksəldilməsi, əhalinin sərəncamında olan aktivlərin leqallaşdırılması
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
-

Sual: Ticarətin hansı formaları əhaliyə təsir edir (Çəki: 1)

- kommersioniya
 - bazar
 - topdan satış
 - pulsuz
 - nisyə
-

Sual: Ticarətin müasir tələblərə çatması Respublikaya nə verir (Çəki: 1)

- dünya standartları
 - DTT-nın üzvü olması
 - xarici investisiya
 - miqrasiya
 - idxal azalması
-

Sual: İxrac və idxal siyasəti sosialyönlüdürmü? (Çəki: 1)

- birbaşa
 - nisbətən
 - bazar vasitəsilə
 - gəlirlər
 - xərclər
-

Sual: Azərbaycan hansı beynəlxalq sosial təşkilatın üzvüdür (Çəki: 1)

- avropa şurası
 - BMT
 - Dünya Bankı
 - MDB
 - ÜTT
-

Sual: Həyat səviyyəsinin əmək sferasında siyasətə aid deyil (Çəki: 1)

- Əməyin ödənilməsi
 - Sosial partnyorluq
 - Sosial xidmət
 - Məşğulluq siyasəti
 - Əməyin mühafizəsi və sosial sığorta
-

Sual: Sosial icmalara aid deyil (Çəki: 1)

- Ailələr
 - Xalqlar
 - Şəhər əhalisi
 - Aztəminatlı əhali təbəqəsi
 - Qəsəbəvə bölgə əhalisi
-

Sual: İstehlakçılara büdcə dotasiyaları forması hansı məhsullara şamil edilmir? (Çəki: 1)

- Çörək
 - Mənzil haqqı
 - Şəhər nəqliyyatı
 - Rabitə
 - Sənaye məhsulları
-

Sual: Təbii inhisarların və dövlət mülkiyyəti sektorunun fəaliyyəti hansı məhsullara şamil edilmir? (Çəki: 1)

- Qaz
 - Elektrik enerjisi
 - Su
 - Şəhərlərarası danışıqlar
 - Rabitə
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehlak strukturu hansı normativ göstəricilərlə müəyyən olunur (Çəki: 1)

- Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi mexanizmi formasında
 - İqtisadi və sosial idarəetmənin metodoloji prinsipi kimi
 - Sosial-iqtisadi idarəetmə meyarlar əsasında
 - İqtisadi islahatların konsepsiyası və reallaşma mexanizmi baxımından
 - Ayrı-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi çəkisi əsasında
-

Sual: Tələbatın elmi təsnifatı aşağıdakı əlamətlər üzrə müəyyənləşdirilir (Çəki: 1)

- İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formalarının müəyyənləşdirilməsi
- Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu baxımından qiymətləndirmə

- İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
- Tələbatın yaranma təbiəti, təzahür sferası, subyektı, ödənilmə dərəcəsi və kəmiyyətə müəyyənləşdirilməsi
-

Sual: İstehlakın öyrənilməsi və planlaşdırılmasında hansı metodologiyadan istifadə olunur (Çəki: 1)

- Balans
- Statistik
- Universal
- Funksional
- Elementar
-

Sual: Faktiki istehlak norması bu düstürə əsasən hesablanır: (Çəki: 1)

- $$I_{\text{ф}} = \frac{M_3(t)}{H(t)}$$
- $$\alpha = \frac{M_3(t)}{E_3(t)}$$
- $$\alpha = \frac{\text{Треба}}{\text{Тудеан}} \times 100\%$$
- $$\alpha = \frac{\text{Фисמע}}{\text{Нисמע}} \times 100\%$$
-

Sual: Tələbat və istehlakın proqnozlaşdırılması aşağıdakı normativlər əsasında həyata keçirilir (Çəki: 1)

- Humanitar, sosial-psixoloji, etik, komplekslilik, sistemlilik, optimallıq
- Regional, əyani, əks əlaqə, əməlilik, tarixilik
- Ekoloji, statistik, komplekslilik, sistemlilik, optimallıq
- Sosial-psixoloji, etik, komplekslilik, əks əlaqə, əməlilik, tarixilik
- Dinamiklik, komplekslilik, sistemlilik, optimallıq, əks əlaqə, əməlilik, tarixilik
-

Sual: Sosila sferada ali orqan (Çəki: 1)

- prezident aparatı
- nazirlər kabineti
- milli məclis
- sahə nazirliyi
- icra orqanları
-

Sual: Avropada sosial sığorta ən çox hansı ölkələrdə inkişaf etmişdir? (Çəki: 1)

- Almaniya-İtaliya
- Fransa-İngiltərə
- Skandinaviya ölkələri
- İspaniya-Portuqaliya
- Hollandiya- Belçika
-

Sual: Pulsuz və güzəştli xidmətlərə aid deyil (Çəki: 1)

- Təhsil
- Səhiyyə
- Sosial xidmət
- İctimai rifah
- Maddi xidmət

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan sosial yardıma aid edilməyən hansıdır (Çəki: 1)

- Sosial transferlər
- Maliyyə yardımı
- Dotasiyalar
- Müxtəlif növ güzəştlər
- Təqaüdlər

Sual: Sosial yardım hansı formada göstərilə bilər (Çəki: 1)

- Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
- Pulsuz xidmət
- İş yerləri ilə təminat
- Nəqliyyat güzəştləri
- Vəzifə vermək

Sual: Müavinət nədir və nə vaxt verilir (Çəki: 1)

- İşdə müvəqqəti fasilə yarandıqda, müəyyən hallarda əlavə xərcləri təzminatlandırmaq ehtiyacı yarandıqda verilən zəmanətli pul ödəmələridir
- Əmək qabiliyyətini itirmiş vətəndaşlara, onların sığorta pensiyası hüququ olmadıqda verilir
- Vətəndaşlara qocaldıqda, əmək qabiliyyətini tam, yaxud qismən itirdikdə verilir
- Ailə başçısının itirildiyinə görə verilən pul ödəmələridir
- Müəyyən əmək fəaliyyəti sahələrində təyin olunmuş iş stajına çatdıqdan sonra aybaay verilən zəmanətli pul ödəmələridir.

Sual: Qüvvədə olan qanunla vətəndaşlara hansı növ pensiyalar təyin edilir (Çəki: 1)

- Əmək pensiyaları, yardımlar və sosial pensiyalar
- Sığorta gəlirləri, əmək pensiyaları, yardımlar və sosial pensiyalar
- Əlilliyə görə pensiyalar, yardımlar və sosial pensiyalar

- Əmək pensiyaları və sosial pensiyalar
- Yaşa görə pensiyalar, sığorta gəlirləri, əmək pensiyaları, yardımlar və sosial pensiyalar
-

Sual: Xarici təcrübəyə əsasən pensiya ödəmələri hansı növ pensiya normativlərini əhatə edir (Çəki: 1)

- Korporativ obliqasiyalar, yaşa görə və əlilliyə görə
- Ailə başçısını itirməyə, hamiləlik və doğuma görə
- Represiyaya məruz qalanlara, Çernobl əlillərinə, yaşa görə və ailə başçısını itirməyə görə
- İşləməyənlərin ailə üzvünə, korporativ obliqasiyalar, yaşa görə və əlilliyə görə
- Yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə
-

Sual: Sosial yardım almaq hüququna malik olan əhali kateqoriyalarını müəyyən etmək üçün hansı göstəricidən istifadə olunur (Çəki: 1)

- Inflyasiya
- Böhran və qıtlıq
- Himayədarlıq
- Kasıblıq səviyyəsi
- Yoxsulluq həddi
-

Sual: Respublikada mövcud olan minimum əmək haqqının miqdarı nə qədərdir (Çəki: 1)

- 75
- 55
- 40
- 50
- 60
-

Sual: «Əlillərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası qanunu neçənci ildə qəbul olunub (Çəki: 1)

- 1991-08-20
- 1992-01-01
- 1992-08-25
- 1992-01-25
- 1993-01-01
-

Sual: Sosial yardımın maliyyə mənbəyi (Çəki: 1)

- Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir
- Sosial yardım neft fondundan maliyyələşir
- Sosial yardım məcburi sosial ayırımların hesabına maliyyələşir
- Sosial yardım xarici dövlətlərin verdiyi yardımlar hesabına maliyyələşir
- Sosial yardım yerli biznesmenlərin və sahibkarların könüllü verdiyi yardımlar hesabına maliyyələşir.
-

Sual: «Ünvanlı Dövlət Sosial Yardım haqqında» Azərbaycan Respublikası Qanunu tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı nə vaxt təsdiq olunub (Çəki: 1)

- 2005-11-16
 - 2005-12-17
 - 2005-10-21
 - 2006-01-01
 - 2006-07-01
-

Sual: Sosial yardım hansı formada göstərilir (Çəki: 1)

- Əhali gəlirlərinin indeksləşdirilməsi, gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin olunması, sosial sahələrin tənzimlənməsi, imtiyazların və güzəştlərin verilməsi, məcburi sosial sığorta, sosial təminat və sosial yardım
 - Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
 - Əhalinin müxtəlif sosial risklərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
 - Sosial sahələrin tənzimlənməsi, imtiyazların və güzəştlərin verilməsi, məcburi sosial sığorta, sosial təminat və sosial yardım, pulsuz və güzəştli xidmətlər
-

Sual: Sosial işin əsas vəzifələri aşağıdakılardır (Çəki: 1)

- Pensiyalar və yardımlar, sosial sığorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlərin verilməsi
 - Zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası
 - Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya
 - Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.
 - Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
-

Sual: Sosial sığorta hansı formada həyata keçirilir (Çəki: 1)

- Əlavə sığorta, tibbi sığorta və əmək sığortaları
 - Məcburi dövlət sığortası, əmək sığortası və könüllü sığorta
 - Məcburi, kollektiv, dövlət sığortası və könüllü sığorta
 - Məcburi dövlət sığortası və könüllü sığorta
 - Assistents, məcburi dövlət sığortası və könüllü sığorta
-

Sual: Təhsil qanunu nə vaxt mükəmməl qəbul olunub (Çəki: 1)

- 1990
 - 1992
 - 1993
 - 2010
 - 2011
-

Sual: Hansı sosial t dqiqlatların m rk zi var ( aki: 1)

- institutlar
 - akademiya
 - m rk zl r
 - sorğular
 - aliml r
-

Sual: Sosial yardım kiml r  verilir? ( aki: 1)

- İřçil r 
 - X st l r 
 - Azt minatlı  hali kateqoriyalarına
 - Qocalara v  ahillara
 -  oxuřaqlı analara
-

Sual: Bunlardan hansı xidm t sferasına aiddir? ( aki: 1)

- S naye sah si
 - İctimai asayişin qorunması
 - Aqrar sah 
 - Qeyri neft sektoru
 - T dav l sferası
-

Sual: Sosial qrupların qarřılıqlı  laq l rinin formalarına aid deyil? ( aki: 1)

- M naqiř 
 - Partnyorluq
 - T till r
 - Qarřılıqlı g z řt
 - M řğulluq
-

Sual: Sosial xidm t formalarına aid deyil ( aki: 1)

- Stasionar
 - Qeyri-stasionar
 - Sosial-m iř t
 - T cili
 - Evd  xidm t
-

Sual: Sosial xidm t  halinin hansı kateqoriyalarına g st rilmir? ( aki: 1)

- Ahıl yařlı v t ndařlara
 -  lil uřaqlara
 -  lil uřaqları olan ail l r 
 - Azt minatlı  hali kateqoriyalarına
 - Qa qınlara v  m cburi k  k nl r 
-

Sual: Sosial m avin tl rin  nvanlı t qdimatı mexanizml rində  n d qiq v  inzibati n qteyi n z rd n  n baha bařa g l n  sul hasıdır? ( aki: 1)

- Fərdi qiymətləndirmə
- Avtomatik ünvanlılıq mexanizmi
- Qrup ünvanlılığı mexanizmi
- Coğrafi ünvanlılıq mexanizmi
- Məqsədli ünvanlılıq mexanizmi

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan hansı sosial müdafiə sisteminin istiqamət və formalar kompleksinə aid deyil (Çəki: 1)

- Gəlirlər üzrə minimal sosial zəmanətlərin təmin edilməsi
- İmtiyazların verilməsi
- Könüllü sosial sığorta
- Məcburi sosial sığorta
- Sosial təminat və sosial yardım

Sual: Dövlət sosial sığortasının mahiyyəti nədən ibarətdir (Çəki: 1)

- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərindən
- İstehlak təyinatı əsasında qruplaşan əmtəə, xidmət növlərinə, istehlakın faydalılığı və formalaşması mənbələri strukturuna görə təhlilindən
- İnfilyasiyanın gözlənilən səviyyəsindən, təklif «şokundan», işsizliyin təbii və cari səviyyəsi arasındakı fərqdən
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunmasından
- Sosial risqin işəgötürənlər, muzzla işləyənlər və məcburi sosial sığortaya cəlb edilməli məsul şəxslər və onların bölüşdürülməsindən

Sual: Pensiya təminatına yönəldilmiş sosial sığorta ehtiyatlarının həcmi aşağıdakı amillərlə müəyyənləşdirilir. (Çəki: 1)

- Demografik, iqtisadi və hüquqi
- Demografik, iqtisadi və sosial
- Hüquqi, iqtisadi və sosial
- İqtisadi və sosial
- Demografik, iqtisadi və təşkilati

Sual: Gəlirlərin bölgüsünün qeyri-bərabərliyi hansı səbəblərdən asılıdır (Çəki: 1)

- İqtisadiyyatda çalışanlar, hərbi xidmətdə olanlar, istehsaldan ayrılmaqla təhsil alanlardan
 - İqtisadi münafişələrin və bazar münasibətlərinin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılması, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
 - İşsizlik səviyyəsi, işsizliyin yaranma tezliyi, işsizliyin müddətindən
 - İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən formalaşan maliyyə mənbələrindən
 - Qabiliyyətin müxtəlifliyi, təhsil səviyyəsi, risk, bazarda hakim mövqe, uğur qazanma, mülkiyyətə mənsubluğu
-

Sual: Aşağıdakılardan sosial müdafiə sisteminin əsas istiqamət və formalarına aid deyil (Çəki: 1)

- Əhali gəlirlərinin indeksləşdirilməsi
 - İmtiyazların verilməsi
 - Qiymətlərə dotasiyaların ayrılması
 - Sosial təminat və sosial yardım.
 - Xidmət və rifahların bölgüsü formasında
-

Sual: Ailənin orta aylıq gəliri nədir. (Çəki: 1)

- Ailənin gəlirinin orta aylıq göstəricisidir.
 - Ölkədə əmək haqqı alanların orta aylıq gəliridir
 - Sahibkarlıqdan və mülkiyyətdən gələn gəlirlərin orta aylıq gəlirləri
 - Əmlakdakı, əmək haqqından, sahibkarlıqdan gələn gəlirlərin göstəricisidir.
 - Pensiya, əmək haqqından gələn gəlirlərin orta aylıq göstəricisidir.
-

Sual: Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddələrini vətəndaşların sosial inkişaf və sosial təminat hüququnu həsr olunub (Çəki: 1)

- 16; 38-ci maddəsi
 - 38; 52
 - 52; 53
 - 38; 53
 - 26; 52
-

Sual: Hansı ailənin dövlət sosial yardım almaq hüququ vardır (Çəki: 1)

- Aztəminatlı ailələr
 - Çox uşaqly ailələr
 - Ailə başçısı əlil və pensiyaçı olan ailələr
 - Pensiyaçıların sayı 2-ni keçən ailələr
 - Ailə başçısını itirən ailələri
-

Sual: Sosial yardımın məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə neçə il müddətinə sosial yardım almaq hüququnu itirir (Çəki: 1)

- 6 ay
- 1 il

- 3 il
 - 2 ay
 - 4 ay
-

Sual: Sosial müdafiənin institusional orqanları (Çəki: 1)

- Dövlət
 - Özəl müəssisələr
 - Sosial müdafiə fondu
 - Bələdiyyələr
 - Müəssisələr
-

Sual: Sosial xidmətlərin aşağıdakı növləri mövcuddur (Çəki: 1)

- Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası və s.
 - Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s
 - Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi
 - İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri
-

Sual: Sosial sığorta sistemində islahatların ən çox vəsait tələb edən istiqamətləri hansılardır (Çəki: 1)

- Maddi-texniki və dərman təminatı sisteminin təkmilləşdirilməsi, sığortalananların bərabər hüquqlarının təmin olunması
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibinin uçuotu
 - İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması prinsipləri
 - Xüsusi kapitalın təkrar istehsalına sərfəli mühitin yaranmasıdır
 - Fərdi uçotlara əsaslanan pensiyaların və sosial sığorta sahəsində idarəetmənin avtomatlaşdırılmış sisteminin yaradılması
-

Sual: Müddətindən asılı olaraq müavinətlər necə qruplaşdırılır (Çəki: 1)

- Universal və sosial müavinətlər
 - Sosial sığorta üzrə müavinətlər
 - Ünvanlı, aylıq və cari müavinətlər
 - Birdəfəlik, aylıq, perspektiv və cari müavinətlər
 - Birdəfəlik, aylıq və cari müavinətlər
-

Sual: Dövlətin sosial müdafiə resursları hansı mənbələrdən formalaşır (Çəki: 1)

- Dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri, xüsusi vəsaitlər

- Birbaşa vəsaitlər və məcburi dövlət sosial sığorta ödəmələri
 - İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər
 - İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kagızlar, təqaüdlər və sosial müavinətlər
 - Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial sığorta ödənişləri
-

Sual: Amerika ekspertlərinin fikrinə görə təhsilə çəkilən 1 dollar xərc neçə dollar gəlir əldə etməyə imkan verir? (Çəki: 1)

- 2-3 dollar
 - 3-6 dollar
 - 6-9 dollar
 - 9-12 dollar
 - 12-15 dollar
-

Sual: Sosial profilaktika; sosial uyğunlaşma; sosial qulluq; soaial mobillik; sosial reklam və təbliğat. Bütün bunlar özündə nəyi birləşdirir? (Çəki: 1)

- Sosial işin əsas vəzifələrini
 - Sosial-mədəni sahələrin istiqamətlərini
 - Sosial sferanın əsas istiqamətlərini
 - Sosial müdafiə sistemini
 - Sosial siyasəti
-

Sual: Aylıq müavinətlərə aid deyil (Çəki: 1)

- Dövlət qulluqçularına ömürlük müavinət
 - Yaşa görə müavinət
 - Əlilliyə görə müavinət
 - 3 yaşınadək uşağa qulluğa görə müavinət
 - Dəfn üçün müavinət
-

Sual: Birdəfəlik müavinətlərə aid deyildir (Çəki: 1)

- Radiasiya qəzasının ləğvində iştirak etmişlərə müavinət
 - Qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət
 - Uşağın anadan olmasına görə müavinət
 - Dəfn üçün müavinət
 - 16 yaşınadək əlil olmuş uşaqlara müavinət
-

Sual: Aşağıdakılardan hansı pensiyaların növünə aid edilmir? (Çəki: 1)

- Yaşa görə
 - Əlilliyə görə
 - Ailə başçısını itirməyə görə
 - Xidmət illərinə görə
 - Uşağın anadan olmasına görə
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial yardımın ölçüsünün müəyyən edilməsində alternativ yanaşmalara aiddir (Çəki: 1)

- Bütün yardım alanlara eyni ölçüdə yardım verilir, yardım alan başqa gəlir mənbəyinə malik deyil, yardımın ölçüsü keçmiş əmək haqqının ölçülməsinə əsaslanıla bilər, yardım alanın tələbatından asılıdır
- Əhəlinin gəlirlərinin hədmini ölçmək
- Ailə təkişini qiymətləndirmək
- İşlə təminatını ölçmək
- Rayonun potensialını qiymətləndirmək.

Sual: Aşağıdakılardan hansı sosial yardımın göstərilməsi formasına aid deyil (Çəki: 1)

- Nəqd və nəqdsiz pul ödənişləri formasında
- Pulsuz və güzəştli xidmətlər
- Gəlirlər üzrə sosial zəmanətlər
- Pulsuz yeməxanalar, sənaye mallarının paylanması formasında
- Müvəqqəti yaşayış yerləri, protezlər

Sual: Sosial xidmətlərin ünvanlı təqdimatında «daxil etmə səhvi» və ya «natamam əhatə» nə deməkdir? (Çəki: 1)

- Ehtiyacı olanlar səhvən proqrama daxil edilmir
- Ehtiyacı olmayanlar proqrama daxil edilir
- Bütün təbəqələr proqrama salınır
- Ehtiyacı olmayanlar proqrama daxil edilmir
- Ehtiyacı olanlar proqrama daxil edilir

Sual: Aşağıdakılardan hansı yaşa görə əmək pensiyasına daxil deyil (Çəki: 1)

- Baza hissəsindən
- Sığorta hissəsindən
- Yığım hissəsindən
- Gəlir hissəsindən
- Baza və gəlir hissəsindən

Sual: Sosial sığorta iqtisadiyyatının predmeti nədir (Çəki: 1)

- Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsidir

- İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kəğızlar, təqaüdlər və sosial müavinətlərdir
 - Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlərdir
 - Sahibkarlıq fəaliyyətindən gəlirlər, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlərdir
 - Əhalinin müxtəlif sosial risklərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlərdir
-

Sual: Tibbi sığorta çərçivəsində iqtisadi münasibətlərin subyektləri kimi kimlər çıxış edirlər (Çəki: 1)

- İşəgötürənlər, muzzla işləyənlər və məcburi sosial sığortaya cəlb edilməli məsul şəxslər
 - Müəssisələr, sığorta kompaniyaları, tibb müəssisələri
 - Məcburi sosial sığortaya cəlb edilməli məsul şəxslər, müəssisələr
 - Sosial sığorta üzrə, univevsal və sosial müavinətlər
 - Aqrar bölmədə çalışanlar, sığorta kompaniyaları, tibb müəssisələri
-

Sual: Sosial müdafiənin aşağıdakı istiqamətləri mövcuddur (Çəki: 1)

- İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kəğızlar, təqaüdlər və sosial müavinətlər
 - İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər
 - Pensiyalar və yardımlar, sosial sığorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlər
 - Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
 - Əhali gəlirlərinin indeksləşdirilməsi, gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin olunması, sosial sahələrin tənzimlənməsi, imtiyazların və güzəştlərin verilməsi, məcburi sosial sığorta, sosial təminat və sosial yardım
-

Sual: Sağlamlığın əsas meyarları (Çəki: 1)

- ömür səviyyəsi
 - məşğulluq
 - maddi təminat
 - yoxsulluq
 - ölümün azalması
-

Sual: Səhiyyənin iqtisadi meyarlar aşağıdakılardır (Çəki: 1)

- maliyyə imkanları, kapital qoyuluşu, iş güvvəsinin istifadə edilməsidir
 - xəstəxanaların poliklinikaların dispomesrlərin sayıdır
 - səhiyyənin MTB-sidir
 - ixtisaslı kadrların sayıdır
 - həkimlərin tibb ləvazimatlarının tibb bacıların sayıdır
-

Sual: Sosial sığorta hansı formada həyata keçirilir (Çəki: 1)

- əlavə sığorta, tibb sığorta və əmək sığortaları

- Məcburi dövlət sığortası əmək sığortası və könüllü sığorta
- Məcburi kollektiv dövlət sığortası və könüllü sığorta
- Məcburi dövlət sığortası və könüllü sığorta
- Assistent məcburi dövlət sığortası və könüllü sığorta

Sual: Səhiyyənin inkişafının tənzimlənməsi üçün ilk növlədə aşağıdakı qəbul olunur (Çəki: 1)

- əhalinin sayı
- obyektlərin sayı
- həkilmlərin sayı
- çarpayılardan sayı
- kapital qoyuluşu

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gəlirlərin əsas mənbələri (Çəki: 1)

- Əmək gəlirləri
- Pensiya gəlirləri
- Müavinətlər
- Sair gəlirlər
- Digər əhalinin alınan borclar

Sual: İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sisteminə aiddir (Çəki: 1)

- Adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab
- Sıxışdırılmış təkrar istehsal və ya neqativ demografik situasiya, sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili obyektləri
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi

Sual: Gəlirlərin tənzimlənməsi hansı mənbələr üzərində aparılır (Çəki: 1)

- Qrantlar
- Korrupsiya
- Oğurluq
- Rüşvət

Dövlət və qeyri dövlət müəssisələrində əldə olunan əmək haqqı

Sual: Əhali gəlirlərinin mənası (Çəki: 1)

- Adam başına düşən bütün mənbələr üzrə
 - Natural istehlak
 - İctimai məhsul
 - Maddi nemətlər
 - Əhəlinin pul və natural gəlirləri
-

Sual: Əhəlinin miqrasiyasına nə daxildir (Çəki: 1)

- Ərazi yer dəyişməsi
 - Şəhərlə kənd əlaqəsi
 - Oxumaq məqsədi
 - Müalicə
 - İstirahət
-

Sual: Sosial sığortada aparıcı həlqəsinə aiddir (Çəki: 1)

- Səhiyyə sığortası
 - Əmlak sığortası
 - Nəqliyyat sığortası
 - Ev sığortası
 - Həyat sığortası
-

Sual: "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası qanunu neçənci ildə qəbul olunub (Çəki: 1)

- 1991-08-20
 - 1992-01-01
 - 1992-08-25
 - 1992-01-25
 - 1993-01-01
-


Sual: Sağlamlıq və tibb xidmətlərində bunlardan hansı risk amillərin III qrupuna aiddir (Çəki: 1)

- siqaret çəkmək və əyşəşliğin artım
 - inkişaf etməmiş qanunvericilik
 - maliyyə vəsaitlərinin və ehtiyatların xaricə axını
 - mühacirlərin, işsizlərin artımı
 - istehlak səbəti dəyərinin artması
-

Sual: Səhiyyə iqtisadiyyatının problemləri şərti olaraq neçə blokda birləşdirir (Çəki: 1)

- 1
- 2
- 3
- 4

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Həyat səviyyəsini qiymətləndirmək üçün hansı normativlərdən istifadə olunur (Çəki: 1)

- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin strukturu
- Sosial sığorta üzrə, univevsal və sosial müavinətlər
- İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
- İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi
- Tələbat, onun ödənilmə dərəcəsi, istehlak səviyyəsi, onun quruluşu

Sual: Yoxsulluğun azaldılması yolları (Çəki: 1)

- İş yerlərinin açılması
- Gəirlərin artırılması
- Pensiya artımı
- Xidmət sferanın
- Təhsil sistemi

Sual: Kənd əhalisinin həyat səviyyəsinin təsir edən məşğulluq sahəsi (Çəki: 1)

- Kənd təsərrüfatı
- Səhiyyə
- Təhsil
- Sənaye
- Ev təsərrüfatı

Sual: Əhali gəlirləri və istehlakin balans formaları (Çəki: 1)

- Gəlir və istehlakin differensial balansı
- İstehsal balansı
- İdxal və ixrac balansı
- Xərclər balansı
- Tədiyyə balansı

Sual: Həyat səviyyəsinin qiymətləndirilməsi hansı metodoloji prinsiplər üzərində qurulur (Çəki: 1)

- İstehlak olunmuş maddi və mənəvi nemətlərin məcmusu və tələbat üzərində

- Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajı üzərində
 - Dinamiklik, komplekslik, sistemlilik, optimalıq, əks əlaqə, əməlilik, tarixilik
 - Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
 - Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial sığorta ödənişlərinə əsasən
-

Sual: Əhali gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün hansı normativlərdən istifadə olunur (Çəki: 1)

- Nominal, real və ümumikriminal mənşəli gəlirlər
 - Əmək gəlirləri və əməksiz gəlirlər
 - Nominal, real və sərəncamda qalan gəlirlər
 - Leqal və qeyri-qanuni gəlirlər
 - Nominal, real, leqal və qeyri-qanuni gəlirlər
-

Sual: Həyat səviyyəsi hansı göstəricilər əsasında müəyyən olunur (Çəki: 1)

- Kompleks amillərin qarşılıqlı əlaqəsi ilə
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi baxımından
 - İqtisadi islahatların idarəetmə obyektini kimi
 - İstehlak olunan maddi və mənəvi nemətlərin məcmuu və tələbatın ödənilməsi
 - Sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili obyektini kimi
-

Sual: Yoxsulluq əmsalı necə hesablanır (Çəki: 1)

- Yoxsul əhalinin ümumi əhaliyə nisbəti
 - Ümumi əhalinin yoxsul əhaliyə nisbəti
 - Yoxsul əhalinin ümumi əhaliyə hasili
 - Ümumi əhalinin gəlirlərin median qiymətinə nisbəti
 - Gəlirlərin dəyişmə indeksinin yoxsul əhaliyə nisbəti
-

Sual: Həyat səviyyəsinin ölçülməsi meyarı (Çəki: 1)

- Tələbatın ödənilmə dərəcəsi
 - İstehlak olunan xidmət
 - İş yerləri
 - Kənd təsərrüfatının məhsul həcmi
 - Əhalinin artımı
-

Sual: Əhalinin istehlakı (Çəki: 1)

- Reallaşmış tələbat
 - Pul gəlirləri
 - Maddi nemətlər
 - Xidmət istehlakı
 - Pul gəlirləri
-

Sual: Sosial fəaliyyət sahələrinin aparıcı həlgəsi (Çəki: 1)

- Həyat səviyyəsi
 - Təhsil
 - Səhiyyə
 - Mədəniyyət
 - Elm
-

Sual: Ev təsərrüfatında məşğulluq səviyyəsinə təsir edən amillərə daxildir (Çəki: 1)

- Ev təsərrüfatında muzzdlu və fərdi əməklə məşğul olanların sayı
 - Ev təsərrüfatında qadınlar
 - Ev təsərrüfatında gəlirlər
 - Əhalinin sayı
 - Adam başına düşən ev təsərrüfatında investisiya
-

Sual: Əhali yığımının motivi (Çəki: 1)

- Perspektiv istehsal və tələbat üçün vəsait toplamaq
 - Xərclərə qənaət etmək
 - Gəlirlər çox olduqda
 - Xərcləmək bilmədikdə
 - Əlavə gəlir olduqda
-

Sual: Dünyada səhiyyənin necə modeli yaradılmışdır (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Ümumdünya səhiyyə təşkilatı maliyyə mənbələrinə görə hansı nisbəti tövsiyə edir (Çəki: 1)

- dövlət büdcəsi 60%, tibbi sığorta 30%, pullu xidmətlər 10%
 - dövlət büdcəsi 10%, tibbi sığorta 30%, pullu xidmət 60%
 - dövlət büdcəsi 20%, tibbi sığorta 25%, pullu xidmət 55%
 - dövlət büdcəsi 20%, tibbi sığorta 25%, pullu xidmət 55%
 - dövlət büdcə 40%, tibbi sığorta 30%, pullu xidmət 30%
-

Sual: Tibbi sığortanın fondunun ölçüsünü və onun zəruri ehtayatlarnın nəyə əsasən hesablayırlar (Çəki: 1)

- xəstəlik halının risk ehtimalına əsasən (görə)
 - əmək haqqının həcminə görə
 - ödənilən pul vəsaitin həcminə görə
 - sığorta müqavilənin şərtinə
 - görülen işinin həcminə görə
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yoxsullaşma risqi az olan əhaliyə kimlər aid edilir (Çəki: 1)

- 29 yaşınadək əhali, özəl sektorda və rəhbər işlərdə işləyənlər, paytaxt əhalisi
- Yarmarka və bazarlarda xırda ticarətlə məşğul olanlar
- Regionlarda taxılçılıqla məşğul olanlar
- Aqrar sektorda lizinq fəaliyyəti ilə məşğul olanlar
- Özəl sektorda və rəhbər işlərdə işləyənlərin müvəqqəti dəstəklədiyi şəxslər

Sual: Yoxsulluğun ölçülməsi miqdarı (Çəki: 1)

- Adam başına düşən gəlir
- İstehsal həcmi
- İstehsal olunan maddi nemətlər
- Sənaye məhsulu
- Kənd təsərrüfatı

Sual: BMT-n in təklifinə əsasən həyat səviyyəsinə daxil olan göstəricilər aşağıdakılardır (Çəki: 1)

- Siyasi həyata daxil olma, coğrafi-iqtisadi, iqtisadi, əhali və ekoloji amillər
- Orta ömür müddəti, demoqrafik amillər
- Tələbat, onun ödənilmə dərəcəsi, istehlak səviyyəsi, onun quruluşu
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı
- Səhiyyənin vəziyyəti, təhsil və əhəlinin məşğulluq səviyyəsi, orta ömür müddəti, alıcılıq qabiliyyəti, siyasi həyata daxil olma

Sual: Həyat səviyyəsinin proqnozlaşdırılması prosesində hansı göstəricilər sistemindən istifadə olunur (Çəki: 1)

- Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhəlinin demoqrafik tərkibi
- İstehlak olunan maddi və mənəvi nemətlərin məcmuu və tələbatın ödənilməsi
- İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
- İstehsal və istehlakın tarazlığını, dinamikasını və artım sürətini müəyyənləşdirilməsi

Sual: Dünya təcrübəsində yoxsulluq həddinin müəyyən edilməsinin hansı metodları mövcuddur (Çəki: 1)

- Mütləq, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- Əsaslandırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- Nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- Mütləq və nisbi yoxsulluq həddi

Sual: Yoxsul əhalinin payını hesablamaq üçün hansı düsturdan istifadə olunur (Çəki: 1)

- Yoxsul əhalinin ölkə əhalisinin sayına nisbəti
- Yoxsul əhalinin ümumi əhaliyə hasili
- Ümumi əhalinin gəlirlərin median qiymətinə nisbəti
- Ölkə əhalisinin yoxsul əhalinin sayına hasili
- Ölkə əhalisinin yoxsul əhalinin sayına nisbəti

Sual: Təbii artım kriteriyasına nə daxildir (Çəki: 1)

- Doğum və ölüm arasında fərq
- Əhalinin sayı
- Miqrasiya
- Uşaq ölümü
- Həyat səviyyəsi

Sual: Kəndin sosial problemlərinə nə daxildir (Çəki: 1)

- Kəndin sosial inkişafı və əhalisinin məşğulluğu
- Kənddə ticarət dövriyyəsi
- Kəndin əhalisi
- Kənddə ərzaq ehtiyatları
- Ev təsərrüfatı

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə ictimai bölmənin miqyası və dinamikası (Çəki: 1)

- 50-60%-dir
- 70-80%-dir
- 30-40% payıdır, 3-5% dinamikasıdır

- 50%-dir, 10%-dir
 - 10%-dir% 5%-dir
-

Sual: Aşağıdakılardan hansı xeyriyyə cəmiyyətləridir (Çəki: 1)

- Könüllü fəallıq sektoru
 - Bolantyorlar
 - Filantropiya
 - Qeyri-kommersiya təşkilatları
 - Qeyri dövlət təşkilatları
-

Sual: Müasir vətəndaş cəmiyyəti neçə sektorlardan ibarətdir. (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Mənzil təminatının (subsidiyanın) ölçüsünü nə ifadə edir (Çəki: 1)

- Mənzil kommunal xidmətləri xərclərinin ailənin gəlirlərinin müəyyən faizindən artıq olan hissəsi
 - Yardım
 - Əmək haqqı
 - Pensiya
 - Təqaüd
-

Sual: Özəlləşmədən nə kımı sosial nəticələr baş verir (Çəki: 1)

- İstehsal və iş yerləri azalır
 - İqtisadi artım baş verir
 - Struktur dəyişikliklər
 - Xarici amillər
 - Keyfiyyət dəyişir
-

Sual: Sosial kreditlərin məqsədi (Çəki: 1)

- Sosial ipoteka kreditləşməsi
 - Kommersiya ilə məşğul olmaq
 - Sahibkarlığı inkişaf etdirmək
 - İstehlak etmək
 - Xarici səfərlər etmək
-

Sual: Geniş mənada tibbi sığrota özündə nəyi əks etdirir (Çəki: 1)

- ictimai səhiyyə sistemini
- dövlət səhiyyəsinə
- büdcədən maliyyələşməsinə
- sosial tibbi yardımını

məcburi sığortası

Sual: Aşağıdakılardan hansı könüllü sığorta vəsaitlərinin mənbəyidir (Çəki: 1)

- müəssisələrin gəlirləri, mənfəətləri və ya vətəndaşların vəsaitləri hesabına
 - Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar
 - müəssisələrin gəlirləri hesabına
 - dövlət büdcəsi
 - yeni büdcələr hesabına
-

Sual: Sağlamlıq amilinə aiddir (Çəki: 1)

- Sosial iqtisadi formasiyanın tərəqqisinin indikatoru olub həyat şəraiti kompleksinin ictimai istehsalının səmərəliliyinə məcmu təsirinə nəticəsi kimi çıxış edir
 - iqtisadi artımın tərkib hissəsidir
 - əhəlinin həyat səviyyəsidir
 - ömür səviyyəsinin artımıdır
 - gəlir mənbəyidir
-

Sual: Səhiyyənin funksional sağlamlığının mühafizəsi və möhkəmləndirilməsinə nə aiddir (Çəki: 1)

- insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilmə
 - Səhiyyə xidmətinin yaxşılaşması
 - əsaslı vəsait qoyuluşu
 - əsaslı vəsait qoyuluşu
 - İş yerləri ilə təminat
-

Sual: İnsanın həyat səviyyəsinin qəfil aşağı enməsindən əsas mühafizə mexanizmi (Çəki: 1)

- onun əmanətləri, şəxsi sığortası, könüllü və məcburi sığortasıdır.
 - mütləq üstünlüyə malikdir.
 - passiv hissə aktiv hissəyə nisbətən mütləq üstünlüyə malik deyil.
 - məcburi sığortada passiv hissə aktiv hissəyə nisbətən mütləq üstünlüyə malik deyil.
 - şəxsi sığorta mütləq üstünlüyə malikdir
-

Sual: Sosial müdafiə sistemində münasibətlər obyektini (Çəki: 1)

- ilk növbədə, işləməyən əhalidir.
 - işləyən əhali
 - maddəli işçilər
 - yardım
 - sosial müdafiənin formasıdır
-

Sual: Sosial sığorta münasibətlərinin obyektini (Çəki: 1)

- ilk növbədə, işləməyən əhalidir
- sosial müdafiənin formasıdır

- işləyən insan, əsasən, mzdlu işçidir
 - könüllü və məcburi sığortasıdır
 - mütləq üstünlüyə malikdir
-

Sual: Məcburi sosial sığorta (Çəki: 1)

- məqsədli büdcədənkenar (dövlət; yaxud ictimai) fondlar vasitəsi ilə həyata keçirilən dövlət sosial zəmanətlərinin bir növüdür
 - həyata keçirilən dövlət sosial zəmanətləri
 - mzdlu işçilərin ödəmələri
 - işə götürənlərin və işçilərin məqsədli ödəmələri
 - iş qabiliyyətinin və gəlirlərinin itirilməsi ilə bağlı risklərdən, formalaşan xüsusi büdcədənkenar fondlardan maliyyələşdirilməsidir
-

Sual: Könüllü sosial sığorta (Çəki: 1)

- dövlətin (büdcənin) sığorta dəstəyinin olmaması şəraitində, kollektiv həmrəylik və qarşılıqlı yardım prinsipləri üzərində qurulmuşdur
 - iş qabiliyyətinin və gəlirlərinin itirilməsi ilə bağlı risklərdən, formalaşan xüsusi büdcədənkenar fondlardan maliyyələşdirilməsidir
 - xüsusi büdcədənkenar fondlardan maliyyələşdirilməsi qarşılıqlı yardım prinsipləri üzərində qurulmuşdur
 - büdcədənkenar (dövlət; yaxud, ictimai) fondlar vasitəsi ilə həyata keçirilən dövlət sosial zəmanətlərinin bir növüdür.
 - həyata keçirilən dövlət sosial zəmanətlərinin bir növüdür.
-

Sual: Sosial sığorta anlayışı (Çəki: 1)

- Əhalini iş yerinin, əmək qabiliyyətinin və gəlirlərinin itirilməsi ilə bağlı müxtəlif növlü sosial risklərdən (dövlət, yaxud məcburi və könüllü-ictimai) sığortasının müxtəlif formalarını əhatə edir.
 - büdcədənkenar (dövlət; yaxud ictimai) fondlar vasitəsi ilə həyata keçirilən dövlət sosial zəmanətlərinin bir növüdür
 - dövlətin (büdcənin) sığorta dəstəyinin olmaması şəraitində, kollektiv həmrəylik və qarşılıqlı yardım prinsipləri üzərində qurulmuşdur
 - dövlətin (büdcənin) sığorta dəstəyinin olmaması şəraitində, kollektiv həmrəylik və qarşılıqlı yardım prinsipləri üzərində qurulmuşdur və dövlət sosial zəmanətlərinin bir növüdür
 - həyata keçirilən dövlət sosial zəmanətlərinin bir növüdür.
-

Sual: Əmək qabiliyyətinin, həyatın və gəlirin itirilməsinə səbəb olan sosial riskin ən mühüm növləri aiddir: (Çəki: 1)

- xəstəlik, istehsalatda alınan zədə, peşə xəstəliyi, bədbəxt hadisə, analıq və uşaqıq, işsizlik, qocalıq, ailə başçısının ölümü
- iş qabiliyyətinin və gəlirlərinin itirilməsi ilə bağlı risklərdən
- işçilərin məqsədli ödəmələrindən, dövlət yardımı ilə yanaşı, formalaşan xüsusi büdcədənkenar fondlardan maliyyələşdirilməsidir
- iqtisadi cəhətdən fəal əhalinin iş yerinin, iş qabiliyyətinin və gəlirlərinin itirilməsi ilə bağlı risklərdən, zərərin ödənilməsində kollektiv həmrəylik əsasında sosial müdafiənin formasıdır.

iş qabiliyyətinin və gəlirlərinin itirilməsi ilə bağlı risklərdən, formalaşan xüsusi büdcədənənar fondlardan maliyyələşdirilməsidir

Sual: Sosial sığorta sistemində, ödəmələrin xarakterinə görə bölünür: (Çəki: 1)

- pensiyaların, müavinətlərin, sosial xidmətlərin və güzəştli rifahların sığortası.
 - məcburi sığorta və könüllü sığorta
 - sosial yardımın, sosial xidmətlərin və güzəştli rifahların sığortası.
 - sosial riskin və güzəştli rifahların sığortası.
 - pensiyaların, müavinətlərin sığortası, məcburi sığorta və könüllü sığorta
-

Sual: Sosial quruluşun ən əsas iqtisadi vəzifəsi (Çəki: 1)

- əmək ehtiyatlarının təkrar istehsalı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.
 - insanın həyatını təkrar istehsal edən əmək ehtiyatlarının təkrar istehsalından ibarətdir
 - sosial xidmətlərin və güzəştli rifahların sığortasından ibarətdir
 - əhalinin rifahının yaxşılaşmasından
 - regionların sosial iqtisadi inkişafı, sosial xidmətlərin və güzəştli rifahların sığortasından ibarətdir
-

Sual: Sosial sığortanın sosial sahədə əsası (Çəki: 1)

- dövlət siyasətinin ayrılmaz hissəsidir
 - insanın həyatını təkrar istehsal edən
 - əhalinin rifahının yaxşılaşmasından
 - sosial quruluşun ən əsas
 - dövlət sosial zəmanətləri
-

Sual: Sosial sığorta fondlarının mənbələri (Çəki: 1)

- işçilərin ödədikləri sığorta ödəmələrindən, işə götürənlərin ödəmələrindən və dövlətin maliyyə yardımından
 - Sığorta olunmuş işçilərin ödəmələri, onların gəlirindən birbaşa tutulmalardan ibarətdir.
 - Sahibkarlardan tutulan ödəmələri, işləyənlərin ümumi əmək haqqı fondunun deyil, qabaqcadan təyin olunmuş əmək haqqının maksimal cəmi
 - işçilərin ödədikləri sığorta ödəmələr və onların gəlirindən birbaşa tutulmalardan ibarətdir.
 - Sahibkarlardan tutulan ödəmələr, əmək haqqı fondu
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İctimai bölmə anlayışı ictimai bölmənin strukturu (Çəki: 1)

- ÜDM-un istehsal və istehlak strukturu, ümumi daxili məhsulun ərazi və sahə strukturudur
 - Sənaye strukturudur
 - Kənd təsərrüfatıdır
 - Regionlar üzrə
 - Mal strukturudur
-

Sual: Cəmiyyətdə sosial partnyorluğun təmin olunması üçün ÜDM-da əmək haqqı neçə faiz təşkil etməlidir (Çəki: 1)

- 55-60%
 - 25-30%
 - 35-40%
 - 60-95%
 - 40-45%
-

Sual: İşguzar xidmətlərin qeyri-texniki növlərinə aiddir (Çəki: 1)

- İnformasiya, ekspertiza, məsləhət xidmətləri
 - İşçi heyətinin seçilməsi xidmətləri, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətlər
 - İnformasiya, ekspertiza, məsləhət, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətləri
 - Maliyyə-kredit, və sığorta xidmətləri
 - Maliyyə-kredit, və sığorta xidmətləri, informasiya, ekspertiza, məsləhət xidmətləri
-

Sual: İctimai işlərə aid edilir (Çəki: 1)

- İlk peşəkar hazırlıq tələb etməyən əmək fəaliyyətinin bütün növləri
 - Peşəkar hazırlıq tələb edən fəaliyyətinin bütün növləri
 - Daimi işlər
 - Müvəqqəti işlər
 - Maddi ödənilməyən işlər
-

Sual: Xarici effekt anlayışı. Pozitiv və neqativ effekt, maddi rifah və xarici effektinin kombinasiyasına daxildir (Çəki: 1)

- İdxal və ixrac, mal və xidmət strukturunu, əhali sahibkarlığı, əhali istehlakının tənzimlənməsində strateji əhəmiyyət kəsb edir
 - Gəlirləri artırır
 - Rifahı yüksəldir
 - İstehsalı artırır
 - Valyuta gətirir
-

Sual: Qeyri-kommersiya fəaliyyətinin tənzimlənməsi necə müəyyənləşdirilir (Çəki: 1)

- Dövlət fondları, mərkəzləşdirilmiş gəlirlər, vasitəsilə

- Kommersiya bölməsi və ictimai bölme
 - İstehsal və istehlakın tarazlığı və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri hesabına
 - Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsindən asılı olaraq
-

Sual: Bələdiyyələrin sosial funksiyası hansılardır (Çəki: 1)

- Ərazidə sosial obyektlərin artırılmasına səy artır
 - İstehsala stimulyar yaradır
 - Xidməti təşkil edir
 - Əhalinin gəlirlərini artırır
 - Xərclərə təsir edir
-

Sual: Qeyri-kommersiya fəaliyyətinin əsas istiqamətləri[Yeni sual] (Çəki: 1)

- İctimai təşkilatlar
 - Səhiyyə ocaqları
 - Təhsil müəssisələri
 - Partiyalar
 - Bank sektoru
-

Sual: Ticarət dövriyyəsinin sosial rolu (Çəki: 1)

- Tələbata ödəyit
 - Məhsulu artırır
 - İş yerlərini açır
 - Şəhərləri gözəlləşdirir
 - Əhali sıxlığı yaradır
-

Sual: Ev təsərrüfatının sosial-iqtisadi rolu (Çəki: 1)

- İş yerləri təmin edir
 - Ərzaq bölgüsü yaradır
 - İstehlakı formalaşdırır
 - Əhalinin məskunlaşmasını təmin edir
 - İnteqrasiyanı azaldır
-

Sual: Sosial sahələrin resurs təminatında qeyri dövlət resurslarının mənbəyi (Çəki: 1)

- Xüsusi mənfəət
 - Əhalidən alınan vəsaitlər
 - Kreditlər
 - Xarici borclar
 - Sahibkarlıq gəlirləri
-

BÖLMƏ: 1003

Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qarışıq iqtisadiyyat şəraitində bazar, dövlət əlaqələri və dövlətin fəaliyyəti nədən ibarətdir (Çəki: 1)

- İslahatlar proqramını sürətləndirmək, iqtisadi siyasət mexanizmlərini işləyib hazırlamaq, proqnozlar vermək
- Qanunlar qəbul etmək
- Normalar vermək
- Nəzarət etmək
- Satışı yerinə yetirmək

Sual: Qlobal bazara inteqrasiya olunmuş sahələr hansılardır (Çəki: 1)

- Nəqliyyat xidmətləri, məişət xidmətləri
- Təhsil və səhiyyə xidmətləri
- Təhsil, elm, səhiyyə, mədəniyyət və incəsənət sahələri
- Informasiya texnologiyaları və telekommunikasiyalar, işgüzar xidmətlər
- Turizm

Sual: Bazar iqtisadiyyatı şəraitində elmi-texniki potensial necə qruplaşdırılır (Çəki: 1)

- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
- Kommersiya bölməsi və ictimai bölmə
- İstehsal və istehlakın tarazlığı və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi
- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması amilləri

Sual: Bunlardan hansı qeyri kommersiya sektoruna aid deyil (Çəki: 1)

- Qeyri dövlət sektoru
- Kommersiya və ya biznes sektoru
- Qeyri hökumət sektoru
- Könüllü fəallıq sektoru
- Filantropiya.

Sual: Qeyri kommersiya sektorunun vəzifələri hansılardır. (Çəki: 1)

- İqtisadi funksiyalar, ictimai siyasi funksiyalar, cəmiyyətin
- Xidmət və rifahların bölgüsü sosial xidmətlərə alan tələbata
- Kollektiv istifadə xidmətlərinin göstərməsində ünvanlılıq.

- Kəskin konyuktura tərəddüdlərişəraitində təşkilatın sabitliyini və müəyyən sərbəstliyini təmin etmək.
 - Problemlərin həllinin yeni yollarının, üsulları axtarılması üçün daha böyük imkanlar yaradır.
-

Sual: Qeyri-kommersiya fəaliyyətinin sosial məqsədlərinə daxildir (Çəki: 1)

- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
 - Kommersiya bölməsi və ictimai bölmə
 - İstehsal və istehlakın tarazlığı və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri
 - Əhəlinin müştərək və kollektiv maraqlarının ödənilməsi, cəmiyyətin sosiallaşma səviyyəsi, ictimai şərait və dünya standartlarına uyğun həyat fəaliyyətinin formalaşdırılması
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhəlinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması amilləri
-

Sual: Qeyri-kommersiya mənfəəti (Çəki: 1)

- İş yerlərin artması
 - Yoxsulluğun ləğvi
 - Pensiyaçıların tələbin ödənilməsi
 - Şəhər mədəniyyətin artımı
 - Bütün əhaliyə xidmət
-

Sual: Hansı qiymətlər birbaşa əhaliyə təsir edir (Çəki: 1)

- Topdansatış qiymətlər
 - Pərakəndə satış qiymətlər
 - Təbii qiymətlər
 - Müəssisə qiymətlər
 - Xarici qiymətlər
-

Sual: Sosial sfera ilə iqtisadi artım arasında əlaqə forması (Çəki: 1)

- Birbaşa düz və əks əlaqə
 - Dolayısı əlaqə
 - İmitasiya əlaqəsi
 - Multiplikasiya əlaqəsi
 - Əks əlaqə
-

Sual: Ödəmələrin və xidmətlərin funksional təyinat üzrə təsnifatının üçüncü qrupuna daxildir (Çəki: 1)

- insanın həyat fəaliyyətini qorumaq məqsədi daşıyan ödəmələr, uşaqların tərbiyəsi ilə əlaqədar çəkilən əlavə xərclərdən irəli gələn ödəmələr və xidmətləri aid edirlər
- uşaqların doğulması və tərbiyəsi ilə əlaqədar çəkilən əlavə xərclərdən irəli gələn ödəmələr və xidmətlərdir.

iş qabiliyyətinin bərpası, tibbi reabilitasiya, əlillərin, işsizlərin, hamiləliyə görə məzuniyyətdə olan və əmək fəaliyyətinə qayıdan qadınların hazırlanmasına və yenidən hazırlanmasına çəkilən xərclər və göstərilən xidmətlər aiddirlər.

məzuniyyətdən əmək fəaliyyətinə qayıdan xidmətlər aiddirlər

əlillərin, işsizlərin, hamiləliyə görə göstərilən xidmətlər

Sual: Pensiya təminatına yönəldilmiş sosial sığorta ehtiyatlar müəyyənləşdirilir: (Çəki: 1)

demoqrafik, iqtisadi və hüquqi amillər

coğrafi, əhali və ekoloji amillərlə

təşkilati-iqtisadi və xarici iqtisadi əlaqələr amilləri

iqtisadi, əhali və ekoloji amillərlə

hüquqi, iqtisadi və sosial amillərlə

Sual: Demoqrafik amillərə (Çəki: 1)

orta ömrün uzunluğunun artımı və onunla bağlı əhalinin qocalması prosesi aiddir.

əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərinin istifadəsi və s. aiddir.

xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərinin istifadəsi və s. aiddir.

pensiya sığortası və təminatı sahəsində milli qanunvericiliyin xüsusiyyətləri aiddir.

əmək haqqının və pensiya təminatının nisbətinin

Sual: İqtisadi amillərə (Çəki: 1)

əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərinin istifadəsi və s. aiddir.

orta ömrün uzunluğunun artımı və onunla bağlı əhalinin qocalması prosesi aiddir.

xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərinin istifadəsi və s. aiddir.

pensiya sığortası və təminatı sahəsində milli qanunvericiliyin xüsusiyyətləri aiddir.

əmək haqqının və pensiya təminatının nisbətinin

Sual: Hüquqi amillərə - pensiya sığortası və təminatı sahəsində milli qanunvericiliyin xüsusiyyətləri aiddir. (Çəki: 1)

orta ömrün uzunluğunun artımı və onunla bağlı əhalinin qocalması prosesi aiddir.

əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərinin istifadəsi və s. aiddir.

xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərinin istifadəsi və s. aiddir.

pensiya sığortası və təminatı sahəsində milli qanunvericiliyin xüsusiyyətləri aiddir.

əmək haqqının və pensiya təminatının nisbətinin

Sual: Məcburi pensiya təminatında sığorta pensiyalar sosial pensiyalardan fərqləndirilir (Çəki: 1)

- yaşa görə, əlilliyə görə, ailə başçısını itirdiyinə görə, uzun müddət xidmətə görə verilən pensiyalardır
 - yaşa görə, əlilliyə görə, ailə başçısını itirdiyinə görə, uzun müddət xidmətə görə verilən pensiyalardır
 - əmək pensiyasına hüququ olmayan vətəndaşlara verilir
 - müəssisələrin pensiya fondları hesabına
 - pensiya sığortası və təminatı sahəsində milli qanunvericiliyin xüsusiyyətlərinə görə.
 - əmək haqqının və pensiya təminatının nisbətinə görə
-

Sual: Məcburi pensiya təminatında sosial pensiyalar sığorta pensiyalardan fərqləndirilir (Çəki: 1)

- yaşa görə, əlilliyə görə, ailə başçısını itirdiyinə görə
 - əmək pensiyasına hüququ olmayan vətəndaşlara verilir
 - müəssisələrin pensiya fondları hesabına
 - uzun müddət xidmətə görə verilən pensiyalardır
 - əmək haqqının və pensiya təminatının nisbətinə görə
-

Sual: Sosial pensiyalar verilir. (Çəki: 1)

- əmək qabiliyyətini itirmiş vətəndaşlara, onların sığorta pensiyası hüququ olmadığıda
 - əmək pensiyasına hüququ olmayan vətəndaşlara verilir
 - müəssisələrin pensiya fondları hesabına
 - uzun müddət xidmətə görə verilən pensiyalardır
 - əmək haqqının və pensiya təminatının nisbətinə görə
-

Sual: Müavinət nədir (Çəki: 1)

- işdə müvəqqəti fasilə yarandıqda, həmçinin, müəyyən hallarda əlavə xərcləri təzminatlandırmaq ehtiyacı yarandıqda verilən zəmanətli pul ödənişləridir.
 - əmək qabiliyyətini itirmiş vətəndaşlara, onların sığorta pensiyası hüququ olmadığıda
 - xərcləri təzminatlandırmaq ehtiyacı yarandıqda verilən zəmanətli
 - uzun müddət xidmətə görə verilən pensiyalardır
 - yaşa görə, əlilliyə görə, ailə başçısını itirdiyinə görə, uzun müddət xidmətə görə verilən pensiyalardır
-

Sual: Müasir vətəndaş cəmiyyəti necə hissədən, sektordan ibarətdir (Çəki: 1)

- 3
 - 8
 - 6
 - 5
 - 2
-

Sual: Müasir vətəndaş cəmiyyətinin dövlət sektoru (Çəki: 1)

- bütün səviyyələrdə dövlət hakimiyyəti orqanlarını, həmçinin dövlətin payının üstün olduğu dövlət və qarışıq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatlardan ibarətdir.
- bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommertiya firmalarının sektorudur
- bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə əks etdirir
- bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu, qarışıq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə əks etdirir
- bazar qanunları əsasında fəaliyyət göstərir


Sual: Müasir vətəndaş cəmiyyətinin kommertiya və ya biznes sektoru (Çəki: 1)

- bütün səviyyələrdə dövlət hakimiyyəti orqanlarını, həmçinin dövlətin payının üstün olduğu dövlət və qarışıq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatlardan ibarətdir
- bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommertiya firmalarının sektorudur
- bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə əks etdirir
- bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu, qarışıq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə əks etdirir
- bazar qanunları əsasında, dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyət göstərir

Sual: Qeyri-kommertiya sektoru (Çəki: 1)

- bütün səviyyələrdə dövlət hakimiyyəti orqanlarını, həmçinin dövlətin payının üstün olduğu dövlət və qarışıq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatlardan ibarətdir.
- bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommertiya firmalarının sektorudur
- bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə əks etdirir
- bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu, qarışıq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə əks etdirir
- Bu sektor gəlir əldə etmək üçün fəaliyyət göstərmirlər, əldə edilən gəliri onlar onu nizamnamə məqsədləri (yalnız elan olunmuş missiyanın məqsədləri) üçün istifadə edirlər.

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	

Sual: Uşaq tərbiyə evlərində normativ üzrə hər qrupdakı uşaqların sayı nə qədər olur (Çəki: 1)

- 15
- 30
- 25
- 40
- 20

Sual: Təhsil alanların əsas hüquqlarına daxil deyildir (Çəki: 1)

- Təhsil müəssisəsini və təhsil alma formalarını seçmək
- Təhsildə sağlam mənəvi mühitin olmasını tələb etmək
- Təhsil müəssisələrində təhsilini müvəqqəti dayandırmaq
- Təhsil müəssisəsini və ixtisasını istənilən vaxtda və istənilən qaydada dəyişmək
- Elmi fəaliyyətin müvafiq sahələrində iştirak etmək

Sual: Bu məsələ pedoqogi işçilərin hüquqları daxilində deyildir: (Çəki: 1)

- Tədrisin forma, metod və vasitələrini sərbəst seçmək
- İxtisasını artırmaq və yeni ixtisas almaq
- Təhsil sistemində seçkili vəzifələrə seçmək və seçilmək
- Peşə şərəfinin qorunmasının təmin olunması
- Təhsilin forma və vaxtını sərbəst seçmək

Sual: Azərbaycan respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında Respublika prezidentinin sərəncamı nə vaxt verilib? (Çəki: 1)

- 21 avqust 2005-ci il
- 22 avqust 2004-cü il
- 21 avqust 2003-cü il
- 22 avqust 2003-cü il
- 21 avqust 2004-cü il

Sual: QKS -nin təmin etdiyi məşğulluq səviyyəsi: (Çəki: 1)

- mənfəətsiz təşkilatlar - ciddi işəgötürənlərdir
- bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommertiya firmalarının sektorudur
- dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə əks
- bütün fəaliyyət istiqamətlərini, müəssisə və təşkilatları özündə
- bazar qanunları əsasında fəaliyyət göstərir

Sual: Dövlətin sosial siyasətində ən mühüm yeri tutur. (Çəki: 1)

- ailənin möhkəmləndirilməsi problemi

- sosial təminat problemi
 - sosial sığorta problemi
 - sosial müdafiə və sosial təminat
 - sosial dövlət
-

Sual: Dövlətin sosial siyasəti onun konkret növləri: (Çəki: 1)

- ailə siyasəti, gənclər siyasəti, ahıl vətəndaşların və əlillərin sosial müdafiəsi siyasəti, insanın əmək fəaliyyətinin xarakteri və iş şəraitində baş verən dəyişikliklərdə daha açıq-aydın duyulur.
 - başlıca məqsədi ictimai münasibətlərin qarşılıqlı əlaqəsi, təşkilati-iqtisadi, elmi-texniki və əxlaqi-hüquqi tədbirlərin işlənilib hazırlanması
 - siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməkdir.
 - Bu sektorun təşkilatları gəlir əldə etmək üçün fəaliyyət göstərirlər
 - Hər şeydən əvvəl fəaliyyətin maliyyə mənbələrinin çoxsaylılığı, onu həm dövlətdən, həm də biznesdən nisbətən müstəqil edir
-

Sual: Sosial siyasətin əsas struktur həlqələri (Çəki: 1)

- sosial müdafiə, sosial sığorta, sosial təminat sistemi
 - siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməkdir.
 - Bu sektorun təşkilatları gəlir əldə etmək üçün fəaliyyət göstərirlər
 - ailənin möhkəmləndirilməsi problemi
 - ailə siyasəti, gənclər siyasəti
-

Sual: Regional siyasət (Çəki: 1)

- regionun iqtisadi inkişaf səviyyəsini, onun bazar münasibətlərinə daxil olmasını milli-etnik, tarixi-mədəni və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir
 - əhalinin konkret problemlərinin və ayrı-ayrı fərdlərin problemlərinin həlli siyasətidir.
 - İstənilən ölkənin sosial siyasəti, tarixi-konkret xarakteri
 - cəmiyyətin inkişaf səviyyəsi, onun geosiyasi mövqeyi (yönümü), üstünlük təşkil edən sosial-iqtisadi, siyasi münasibətlərin xarakteri
 - dövlətin ictimai-siyasi quruluşunun konkret tipi, onun ideoloji, iqtisadi və mənəvi prinsipləri, yaşanılan tarixi mərhələnin xüsusiyyətləri ilə müəyyən olunur
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyildir (Çəki: 1)

- Təhsilin fərdiləşdirilməsi

- Pulsuz icbari ümumi orta təhsil almaq hüququna təminat verilməsi
 - Təhsilin dünyəvi xarakter daşması
 - Təhsildə varislik
 - Təhsil müəssisələrində dini və digər ictimai- siyasi təşkilatların fəaliyyətinə yol verilməsi.
-

Sual: Azərbaycanda dövlət büdcəsindən elmə 2008-ci ildə nə qədər vəsait ayrılmışdır (Çəki: 1)

- 32,0 milyon manat
 - 43,9 milyon manat
 - 62,1 milyon manat
 - 60,4 milyon manat
 - 23,2 milyon manat
-

Sual: Bu elmi-texniki məhsullar bazarının səmərəli fəaliyyətinə səbəb olan əsas istiqamətlərdən biri hesab olunur (Çəki: 1)

- Elmi-texniki sahədə rəqabət
 - Marketing tədqiqatlarının həyata keçirilməsi
 - Elmi tədqiqatların dövlət nəzarətində olması
 - Elmi-texniki məhsullara tələbatın artırılması
 - Elmi təşkilatların sayının artırılması
-

Sual: Bu təhsil sisteminin əsas qanunvericilik aktı hesab olunur. (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının təhsil qanunu
 - Ölkə prezidentinin fərmanları
 - Əmək məcəlləsi
 - Təhsil nazirliyinin qərarları
-

Sual: Hansı təhsil alma forması təhsil xidmətinə aid deyil? (Çəki: 1)

- Evdə təhsil
 - Məsafədən təhsil (distant)
 - Məktəbdə təhsil
 - Özünü təhsil
 - Sərbəst təhsil (eksternat)
-

Sual: Ali təhsil hansı meyarlar üzrə inkişaf edir (Çəki: 1)

- İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslı kadrlara olan tələbatı təmin etmək, idxal və ixraca nəzarət etmək
- İnsanın intellektual mülkiyyətin inkişafını, səviyyəsini formalaşdırmaq, cənayətçılığa qarşı mübarizə
- İnsanın həyat fəaliyyətində davranışının, qabiliyyətinin yüksəldilməsi məqsədi ilə qeyri-kommersiya təsərrüfatçılığının inkişafı
- Qiymətəmələgəlmə meyarları üzrə

● İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslı kadrlara olan tələbatı təmin etmək, hər bir insanın intellektual mülkiyyətin inkişafını, səviyyəsini formalaşdırmaq, onun həyat fəaliyyətində davranışının, qabiliyyətinin yüksəldilməsi məqsədi ilə

Sual: İnsan inkişafı indeksini müəyyən edərkən hansı göstəricidən istifadə (Çəki: 1)

- Adambaşına düşən ÜDM, gözlənilən ömrün uzunluğu, təhsil
 - Adambaşına düşən ÜDM, gözlənilən ömrün uzunluğu
 - Adambaşına düşən ÜDM, təhsil səviyyəsi
 - Adambaşına düşən ÜDM, azad iqtisadi zonaların yaradılmasının təsiri, gözlənilən ömrün uzunluğu, təhsil səviyyəsi
 - Adambaşına düşən ÜDM, azad iqtisadi zonaların yaradılmasının təsiri və təhsil səviyyəsi
-

Sual: Distant formada tədrisin əsas məqsədi nədir? (Çəki: 1)

- İnsanların regionlardan mərkəzə tədris üçün gəlməsinin məhdud konsepsiyasından, mobil ideyalar, biliklər və tədris konsepsiyasına keçidini nəzərdə tutur
 - Əhəlinin əlavə xərclərinin olmamasını təmin etmək
 - Təhsildə keyfiyyətin yüksəldilməsini təmin etmək
 - Tədrisin müxtəlifliyini təmin etmək
 - Uşaqların dünyagörüşünün hərtərəfli inkişafını təmin etmək
-

Sual: Təhsil siyasəti prinsiplərinə aid deyildir: (Çəki: 1)

- Hüquq bərabərliyi
 - Humanizm
 - Təhsildə azadlıq və plüralizm
 - Təhsilin dünyəvi xarakteri
 - Elitar təhsil sistemi
-

Sual: Tibbi sığorta çərçivəsində iqtisadi münasibətlərin subyektləri kimi kimlər çıxış edirlər? (Çəki: 1)

- işəgötürənlər, muzzla işləyənlər və məcburi sosial sığortaya cəlb edilməli məsul şəxslər
 - müəssisələr, sığorta kompaniyaları, tibbi müəssisələr
 - məcburi sosial sığortaya cəlb edilməli məsul şəxslər, müəssisələr
 - sosial sığorta üzrə universal və sosial müavinətlər
 - aqrar bölmədə çalışanlar, sığorta kompaniyaları, tibb müəssisələri
-

Sual: Tibbi sığortanın təşkilinin əsas prinsiplərinə aiddir: (Çəki: 1)

- pasientlərin hüquqi təminatı, təcili tibbi yardımın yenidən təşkili
- əhəlinin tibbi sığorta proqramında iştirakı, sığortalananların bərabər hüquqlarının təmin olunması, tibbi diaqnostik qiymətlərin pulsuz göstərilməsi
- realbitasiya yardımının təkmilləşdirilməsi
- informasiya təminatının işlənməsi və tibbi-diaqnostik xidmətlərin pulsuz göstərilməsi

maddi-texniki və dərman təminatı sisteminin təkmilləşdirilməsi sığortalananların bərabər hüquqlarının təmin olunması

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ümumtəhsil müəssisələrinin əsas vəzifəsi nədir? (Çəki: 1)

- Cəmiyyətdə hərtərəfli inkişaf etmiş və mükəmməl təhsil almış gənclərin hazırlanmasıdır
- Oxuyub yazmağın öyrənilməsi uşaqların sosial normalara və nizam-intizama uyğunlaşdırılmasıdır
- Uşaqların dünyagörüşünün, mənəvi aləminin və məntiqi mühakimə qabiliyyətinin formalaşdırılmasıdır
- Uşaqların siyasi və hüquqi mədəniyyətini formalaşdırmaq, onlara bilik vermək və gələcək həyata hazırlamaqdır
- Gələcəkdə çalışacaqları sahələrdəki real şəraitə və tələblərə uyğun sürətdə elmi biliklərə və əməli verdişlərə yiyələnməyi nəzərdə tutur

Sual: Akademiyanın əsas vəzifəsinə aiddir (Çəki: 1)

- Ali təhsil müəssisəsidir, fəaliyyəti ali təhvil və ondan sonrakı təhsil mərhələsində elmin, texnikanın və mədəniyyətin əsasən bir sahəsinin inkişafına yönəlir
- Müstəqil ali təhsil müəssisə kimi elmin, texnikanın və mədəniyyətin bir sıra istiqamətləri üzrə təhsil proqramlarını yerinə yetirir və elmi-tədqiqatları həyata keçirir
- İxtisaslaşmış ali təhsil müəssisədir, fəaliyyəti ali təhsil və ondan sonrakı təhsil mərhələsində sənətin və mədəniyyətin müxtəlif sahəsinin inkişafına yönəlir
- Müstəqil ali təhsil müəssisəsi kimi və digər ali təhsil müəssisəsinin struktur bölməsi kimi tam və ya natamam ali təhsil proqramlarını yerinə yetirir
- Ali təhsil müəssisəsi kimi ali təhsil, ondan sonrakı təhsil mərhələsində elmin, texnikanın və mədəniyyətin geniş təbiət hümanitar və başqa istiqamətlərində fundamental elmi tədqiqat işlərinə yönəlir

Sual: Azərbaycan təhsil sistemində mövcud olan «elmlər namizədi» elmi dərəcəsinə xarici ölkələrdə ən çox uyğun gələn elmi dərəcə hansıdır? (Çəki: 1)

- Elm magistri
- Fəlsəfə doktoru
- Fəlsəfə bakalavri
- Fəlsəfə magistri
- Hüquq elmləri doktoru

Sual: İbtidai təhsilin əsas məqsədi nədir? (Çəki: 1)

- Uşaqların dünya görüşünü formalaşdırmaq
 - Uşaqların bir vətəndaş kimi yetişməsinə nail olmaq
 - İlk zehni və estetik biliklərə və əməli vərdislərə yiyələndirmək
 - Uşaqların məntiqi müşahidə qabiliyyətini formalaşdırmaq
 - Uşaqların mənəvi aləmini formalaşdırmaq.
-

Sual: Təhsil sistemi islahatının kommunitar modeli nəyə əsaslanır? (Çəki: 1)

- Təhsil seçimi azadlığına
 - Xarici dillərin və yeni informasiya texnologiyalarının öyrənilməsinə
 - İctimai həmrəyliyin dəyərliliyinə
 - Şəxsi ləyaqət hissəsinə
 - Təhsil alanların mədəni inkişafa aorientasiyasına
-

Sual: Təhsilin xarici iqtisadi səmərəlilik göstəricisi (S) necə hesablanır? (burada I-milli gəlirin artımı, M-təhsil xərcləridir) (Çəki: 1)

- $S = I + M$
 - $S = I - M$
 - $S = I / M$
 - $S = M - I$
 - $S = M / I$
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhiyyədə maliyyə mənbəyinin hansı aparıcıdır (Çəki: 1)

- Dövlət maliyyələşməsi
 - Özünü maliyyələşdirmə
 - Müəssisə maliyyəsi
 - Bələdiyyə xərcləri
 - Xarici maliyyələşmə
-

Sual: Dünyada səhiyyənin neçə modeli yaradılmışdır. (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Geniş mənada tibbi sığorta özündə nəyi əks etdirir (Çəki: 1)

- İctimai səhiyyə sistemini.
- Dövlət səhiyyəsini.
- Büdcədən maliyyələşməsinə.
- Sosial tibbi yardımını.
- Məcburi sığortanı.

Sual: Səhiyyənin inkişafının tənzimlənməsi üçün ilk növbədə aşağıdakı ilk növbədə aşağıdakı qəbul olunur (Çəki: 1)

- Əhalinin sayı
- Obyektlərin sayı
- Həkimlərin sayı
- Çarpayıların sayı
- Kapital qoyuluşu

Sual: Səhiyyə iqtisadiyyatının problemləri şərti olaraq neçə blokda birləşdirilir (Çəki: 1)

- 1
- 2
- 3
- 4
- 5

Sual: Dünyada səhiyyənin neçə modeli yaradılmışdır (Çəki: 1)

- 1
- 2
- 3
- 4
- 5

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhiyyə xidməti və sağlamlıq arasında əlaqə necə ifadə olunur (Çəki: 1)

- Sağlamlıq aparıcıdır
- Səhiyyə xidməti əsas rol oynayır
- Xəstəxana inkişafı
- Poliklinika təminatı

Əhalinin doğum və ölüm səviyyəsi

Sual: Tibbi sığortanın təşkilinin əsas prinsiplərinə aiddir (Çəki: 1)

- Pasientlərin hüquqi təminatı, təcili tibbi yardımın yenidən təşkili
 - Əhalinin tibbi sığorta proqramında iştirakı, sığortalananların bərabər hüquqlarının təmin olunması, tibbi-diaqnoz tik xidmətlərin pulsuz göstərilməsi
 - Reabilitasiya yardımının təkmilləşdirilməsi
 - İnformasiya təminatının işlənməsi və tibbi-diaqnoz tik xidmətlərin pulsuz göstərilməsi
 - Maddi-texniki və dərman təminatı sisteminin təkmilləşdirilməsi, sığortalananların bərabər hüquqlarının təmin olunması və s.
-

Sual: Səhiyyənin iqtisadi meyarları aşağıdakılardır. (Çəki: 1)

- Maliyyə imkanları, kapital qoyuluşu, iş qüvvəsinin istifadə edilməsidir.
 - Xəstəxanaların, poliklinikaların, disponserlərin sayıdır
 - Səhiyyənin MTB-sıdır.
 - İxtisaslı kadrların sayıdır.
 - Həkimlərin tibbi ləvazimatının, tibb bacılarının sayıdır.
-

Sual: Ümumdünya səhiyyə təşkilati maliyyə mənbələrinə görə hansı nisbəti tövsiyə edir. (Çəki: 1)

- Dövlət büdcəsi-60%, tibbi sığorta-30%, pullu xidmətlər 10%
 - Dövlət büdcəsi 10%, tibbi sığorta 30%, pul xidməti 60%.
 - Dövlət büdcəsi 20%, tibbi sığorta 25%, pullu xidmət 55%.
 - Dövlət büdcəsi 50%, tibbi sığorta 30%, pullu xidmət 20%
 - Dövlət büdcəsi 40%, tibbi sığorta 30%, pullu xidmət 30%.
-

Sual: Səhiyyənin texnoloji əlaqəsinə daxildir: (Çəki: 1)

- Müxtəlif növ ehtiyatlardan səmərəli istifadə.
 - Digər sahələrdə üzvü bağlılıq.
 - Elmi-texniki tərəqqi
 - Dünya ölkələri ilə əlaqə
 - Maddi-texniki baza
-

Sual: Səhiyyədə xüsusi təsərrüfatlıq mexanizminin qurulması hansı şərtlər əsasında müəyyən olunur (Çəki: 1)

- Əhalinin sayı və obyektlərin sayı
 - Obyektlərin sayı
 - Həkimlərin sayı və obyektlərin sayı
 - Çarpayıların və kapital qoyuluşlarının sayı
 - İqtisadi səmərə və sosial ədalət
-

Sual: Sağlamlıq amilinə aiddir (Çəki: 1)

● Sosial iqtisadi formasiyanın tərəqqisinin indiqatoru olub, həyat şəraiti kompleksinin ictimai istehsalının səmərəliliyinə məcmu təsirinin nəticəsi kimi çıxış edir.

- İqtisadi artımın tərkib hissəsidir
 - Əhalinin həyat səviyyəsidir
 - Ömür səviyyəsinin artımıdır
 - Gəlir mənbəsidir
-

Sual: Əhalinin 10000 nəfərinə görə şəhərlər üzrə neçə çarpayı əsas götürülür (Çəki: 1)

- 110-130
 - 100-110
 - 90-100
 - 80-90
 - 70-80
-

Sual: Səhiyyədə səmərəliliyin iqtisadi aspektlərinə aiddir (Çəki: 1)

- Ölkənin iqtisadiyyatına töhvəsini, ümumidaxili məhsul, milli gəlir və s. daxil olmaqla qiymətləndirilir
 - Diaqnostik tədqiqatların keyfiyyəti və nəticəliliyi, müalicəvi və profilaktik tədbirlərin keçirilməsi səciyyələndirilir
 - İnsanın həyat keyfiyyəti və onun rifah halı, sosial zəmanətlərin reallaşdırılmasıdır
 - İnsanların sağlamlığının mühafizəsi xidmətlərinin sosial və
 - Xəstəliklərin ilkin profilaktikası sağlam həyat tərzi, risk amilləri ilə mübarizələrdir
-

Sual: Risk amillərinin ikinci qrupuna aiddir (Çəki: 1)

- Cəmiyyətin təbəqələşməsi, pisləşən ekoloji vəziyyət, pisləşən əmək şəraiti.
 - Qidalanma problemi.
 - Narkomaniyanın artımı.
 - Sosial iqtisadi böhran
 - Cinayətin artımı.
-

Sual: Tibbi sığorta fondunun ölçüsünü və onun zəruri ehtiyatlarını nəyə əsasən hesablayırlar? (Çəki: 1)

- Xəstəlik halının risk ehtimalına əsasən (görə)
 - Əmək haqqının həcminə görə.
 - Ödənilən pul vəsaitinin həcminə görə.
 - Sığorta müqaviləsinin şərtlərinə görə
 - Görülən işin həcminə görə
-

Sual: Ümumdünya səhiyyə təşkilatı maliyyə mənbələrinə görə hansı nisbəti tövsiyə edir (Çəki: 1)

- Dövlət büdcəsi-60%, tibbi sığorta-30%, pullu xidmətlər 10%
- Dövlət büdcəsi 10%, tibbi sığorta 30%, pul xidməti 60%.
- Dövlət büdcəsi 20%, tibbi sığorta 25%, pullu xidmət 55%.

- Dövlət büdcəsi 50%, tibbi sığorta 30%, pullu xidmət 20%.
- Dövlət büdcəsi 40%, tibbi sığorta 30%, pullu xidmət 30%.

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sağlamlığın iqtisadiyyatının iqtisadi əsaslarına aiddir (Çəki: 1)

- Kapital qoyuluşu
- Pullu xidmətlər
- Gəlirlər
- İstehlak
- Sahibkarlıq

Sual: Təhsil və səhiyyədə özəlləşmə hansı halda mümkündür: (Çəki: 1)

- Rəqabət mühitü yaratmaq şərti ilə
- Dövlət idarəçiliyində qalmaqla
- Tam xüsusi mülkiyyət verməklə
- Maliyyə mənbəi
- Əhatə olmaqla

Sual: Səhiyyənin funksional sağlamlığının mühafizəsi və möhkəmləndirilməsinə aiddir: (Çəki: 1)

- İnsanların sağlamlığının mühafizəsi və möhkəmləndirilmə
- Səhiyyə xidmətinin yaxşılaşması
- Əsaslı vəsait qoyuluşu
- Təşkilati quruluşun yaxşılaşması
- İş yerləri ilə təminat

Sual: Səhiyyə müəssisələri vahid nomenklaturaya uyğun olaraq hansı qruplarda təsnifləşdirilir (Çəki: 1)

- Müalicə-profilaktika müəssisələri, sanitar-epidemioloji və sanitar-maarifi müəssisələri, tibbi-məhkəmə ekspertizaları
- Sanitar-epidemioloji və sanitar-maarifi müəssisələri, tibbi-məhkəmə ekspertizaları, apteklər
- Müalicə-profilaktika müəssisələri və sığorta təşkilatları
- Müalicə-profilaktika müəssisələri, sanitar-epidemioloji və sanitar-maarifi müəssisələri, tibbi-məhkəmə ekspertizaları, apteklər
- Heç biri doğru deyil
-

Sual: Səhiyyə islahatlarının maliyyələşdirilməsinin birinci modeli hansı ölkələr üçün səciyyəvidir (Çəki: 1)

- Almaniya, Hollandiya, ABŞ
 - Almaniya, Fransa, ABŞ
 - Fransa, ABŞ, Böyük Britaniya
 - Hollandiya, İspaniya, Böyük Britaniya
 - Rusiya, Böyük Britaniya, ABŞ
-

Sual: Sağlamlıq və tibb xidmətilərində bunlardan hansı risk amillərinin III qrupuna aiddir. (Çəki: 1)

- Siqaret çəkmək və əyrişliğin artım
 - İnkişaf etməmiş qanunvericilik.
 - Maliyyə vəsaitlərinin və ehtiyatların xaricə axını
 - Mühacirlərin, işsizlərin artımı
 - İstehlak səbəti dəyərinin artması.
-

Sual: Beynəlxalq təcrübədə hansı səhiyyə modelləri mövcuddur (Çəki: 1)

- Dövlət səhiyyə modeli, özəl səhiyyə modeli, sığortalanmış səhiyyə modeli, klassik və liberal səhiyyə modeli
 - Dövlət səhiyyə modeli, sığortalanmış səhiyyə modeli
 - Özəl səhiyyə modeli, sığortalanmış səhiyyə modeli
 - Dövlət səhiyyə modeli, özəl səhiyyə modeli
 - Dövlət səhiyyə modeli, özəl səhiyyə modeli, sığortalanmış səhiyyə modeli
-

Sual: Səhiyyə sistemine aşağıdakı tərfi vermək olar (Çəki: 1)

- Səhiyyə istehsalın təşkilinə, əlilliyin, uşaq ölümünün qarşısının alınmasına və s. yönəldilən, cəmiyyət və dövlət tərəfindən reallaşdırılan tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir.
 - Səhiyyə uşaq ölümünün qarşısının alınmasına, mədəniyyət və incəsənətin inkişafına yönəldilən, cəmiyyət və dövlət tərəfindən reallaşdırılan tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir
 - Səhiyyə əhalinin sağlamlığının qorunmasına, onun müalicəsinin həyata kesirilməsinə, əlilliyin, uşaq ölümünün qarşısının alınmasına və s. yönəldilən, cəmiyyət və dövlət tərəfindən reallaşdırılan tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir.
 - Səhiyyə sosial məsələlərlə yanaşı bir sıra iqtisadi və inzibati problemlərin həllində əhəmiyyətli rola malik tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir
 - Səhiyyə cəmiyyət və dövlət tərəfindən reallaşdırılan məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kompleksidir.
-

Sual: Səhiyyənin texnoloji əlaqəsinə daxildir (Çəki: 1)

- Müxtəlif növ ehtiyatlardan səmərəli istifadə.
- Digər sahələrdə üzvü bağlılıq.
- Elmi-texniki tərəqqi
- Dünya ölkələri ilə əlaqə
- Maddi-texniki baza

Sual: Səhiyyənin funksional sağlamlığının mühafizəsi və möhkəmləndirilməsinə aiddir (Çəki: 1)

- İnsanların sağlamlığının mühafizəsi və möhkəmləndirilmə
 - Səhiyyə xidmətinin yaxşılaşması
 - Əsaslı vəsait qoyuluşu
 - Təşkilati quruluşun yaxşılaşması
 - İş yerləri ilə təminat
-

Sual: Səhiyyə sisteminin aşağıdakı vəzifələri müəyyənləşdirilmişdir (Çəki: 1)

- Müalicə-profilaktika işlərinin həyata keçirilməsi, insanların
 - Səhiyyə xidmətinin yaxşılaşması, əsaslı vəsait qoyuluşu
 - Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitar tədbirlərin reallaşdırılması, epidemiyalar və onları yaradan ünsürlərlə mübarizə
 - Təşkilati quruluşun yaxşılaşması, iş yerləri ilə təminat,
 - Müalicə-profilaktika işlərinin həyata keçirilməsi, narkomaniya və alkoqolizmlə mübarizə, ana və uşaqların mühafizəsi, sanitar tədbirlərin reallaşdırılması, epidemiyalar və onları yaradan ünsürlərlə mübarizə
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İncəsənət növlərinə daxildir (Çəki: 1)

- Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitar tədbirlərin reallaşdırılması
 - Elmi-texniki tərəqqi
 - Bölgü prinsipləri, əhalinin alıcılıq qabiliyyəti
 - Teatr, xoreoqrafiya, bədən tərbiyəsi, bədii kütləvi tədbirlər
 - Kino, teatr, xoreoqrafiya, habelə bədii kütləvi tədbirlər
-

Sual: Kütləvi mədəniyyət müəssisələrinin dolayı maliyyələşdirilməsi özündə hansı istiqamətləri birləşdirir (Çəki: 1)

- Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, Nazirlər Komitəsinin rəyi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
- Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri təşkilatlara, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə edilən güzəştlər, əmanətli və ya güzəştlə kreditlərin verilməsi
- Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri, əmanətli və ya güzəştlə kreditlərin verilməsi

- Dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
- Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitariya tədbirlərinin reallaşdırılması
-

Sual: Bədən tərbiyyəsi və idmanın kommersiyalaşdırılması (Çəki: 1)

- Qeyri mümkündür
- Hissə-hissə
- Tam
- Bəzi növləri
- Satıla bilir
-

Sual: Mədəniyyət sahəsində özəlləşmənin xüsusiyyətləri (Çəki: 1)

- Özəlləşmir;
- Nisbətən özəlləşir;
- Hissə-hissə özəlləşir
- İstiqaməti dəyişir
- Qanunvericiliklə müəyyən olunur
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Pullu dərnəklər təşkil edən mədəniyyət müəssisələri, mədəniyyət və istirahət parkının müdiriyyəti aşağıdakı sənədlərə malik olmalıdır (Çəki: 1)

- Gömrük bəyannaməsi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
- Dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar
- II üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, işuçotu tabeli, dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, ərazidəki idmançıların uçotu
- II üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
- Gömrük bəyannaməsi, Nazirlər Komitəsinin rəyi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
-

Sual: Mədəniyyət və incəsənət sahələrinin maliyyələşdirilməsi hansı istiqamətlər üzrə həyata keçirilir (Çəki: 1)

- Milli və regional əhəmiyyətli mədəni proqramların maliyyələşdirilməsi, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, kapital qoyuluşlarının maliyyələşdirilməsi
- Mədəniyyət idarələri şəbəkəsinin inkişafı ilə bağlı kapital qoyuluşları və sosial yardımlar, dotasiyalar
- Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri
- Təşkilatlara, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri, sosial yardımlar, dotasiyalar
- Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası, milli və regional əhəmiyyətli mədəni proqramların maliyyələşdirilməsi

Sual: Mədəniyyət müəssisələrində qiymətlərin təsdiq olunması üçün maliyyə orqanlarına hesablamlar təqdim edilərkən hansı məlumatlar göstərilir (Çəki: 1)

- Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər
- Pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, demoqrafiya amilləri
- Turizm fəaliyyətinin bəzi növlərinin lisenziyalaşdırılmasından əldə edilən mədaxil
- Dərkənlərin rəhbərlərinin əmək haqları, həmin işçilərə növbəti məzuniyyətlərin verilməsi üçün xərclər, işin uçota alınması üçün jurnallar, əyani vəsait və materialların alınmasına çəkilən xərclər, musiqi alətlərinin köklənməsi, notların alınmasına sərf olunan xərclər
- Dövlət büdcəsinin formalaşdırılması, mədəni idman inventarının alınması, musiqi alətlərinin, tədris avadanlığının, səhnə geyimlərinin, eləcə də reklam, sərğilərin tərtibatı, nəqliyyat xərclərinin ödənilməsi

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mədəniyyət və incəsənət sahələrinin inkişafı hansı prinsiplərə əsaslanır (Çəki: 1)

- Əhalinin daha çox hissəsinin bu sahələrin xidməti ilə
- Mədəniyyət və incəsənət sahələrinin respublika ərazisində daha səmərəli yerləşdirilməsi, səhiyyə sisteminin inkişaf göstəriciləri, şəhərlə kənd arasındakı fərqin aradan götürülməsi
- Mədəniyyət və incəsənət sahələrinin respublika ərazisində səmərəli yerləşdirilməsi və ya məişət xidmətlərinin inkişaf göstəricilərinin yüksəldilməsi
- Əhalinin daha çox hissəsinin bu sahələrin xidməti ilə

Təşkilati quruluşun yaxşılaşması, iş yerləri ilə təminat,

Sual: Mədəniyyət müəssisələrinin planları tərtib edilərkən hansı normativlərdən istifadə olunur (Çəki: 1)

- İşlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, sosial-iqtisadi amillər
- Pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, demoqrafiya amilləri
- Mədəniyyət və Turizm Nazirliyinin məlumatları, o cümlədən sosial-iqtisadi amillər
- Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, cümlədən sosial-iqtisadi, demoqrafiya amilləri
- Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mənzil təsərrüfatının gəlir mənbələri hansıdır (Çəki: 1)

- Mənzil və icarə haqqı
- Əmək haqqı
- Təhsil haqqı
- Pensiya
- Təqaüd
-

Sual: Mənzil fondunun gəlirləri və onların aşkarlanma amillərinə aiddir (Çəki: 1)

- II ərzində satış və kirayədən əldə olunan gəlirlər
- Mənzilin həcmi
- Mənzilin şəraiti
- Mənzilin şəhərdə coğrafiyası
- Monitoring qiymətləndirmə
-

Sual: Mənzil-kommunal təsərrüfatı iqtisadiyyatın hansı sahəsinə aiddir (Çəki: 1)

- Makroiqtisadiyyat
- Mikroiqtisadiyyat
- Mezoiqtisadiyyat
- Meqoiqtisadiyyat
- Sosial sfera
-

Sual: Mənzil-kommunal təsərrüfatı hansı imkanlar nəzərə alınmaqla planlaşdırılır (Çəki: 1)

- Potensial və perspektiv
- Tələbata görə
- İstehlaka görə
- Proqnoza görə
- Mənzil tikintisinə görə

Sual: Mənzil biznesinin təşkilinə aiddir (Çəki: 1)

- Hər bir subyektin maliyyə imkanları vəsaiti
- Mənzil bazarı
- Mənzil təsərrüfatı
- Mənzil kommunal təsərrüfat
- Dövlət büdcəsi

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Poçt rabitəsinə daxildir (Çəki: 1)

- Nəqliyyat vasitələrinin köməyi ilə poçt göndərmələrinin müntəzəm olaraq qəbulu və yola salınması
- Rabitə qovşaqları
- İstehsalat müəssisələrinə, təşkilat və idarələrə müvafiq xidmət göstərən banklar
- Əhaliyə müvafiq xidmət göstərən xəzinədarlıq sistemi
- Poçt markaları

Sual: Kommunal xidməti sahələri hansı sahələri əhatə edir (Çəki: 1)

- Şəhər su kəmərləri və su axınları, şəhər nəqliyyatı və tranzit əlaqələr
- Şəhər su kəmərləri və su axınları, şəhər nəqliyyatı, enerji təsərrüfatı, yaşıllaşdırma və sanitariya-gigiyena müəssisələri
- Əhəlinin müxtəlif sosial risklərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətləri
- Şəhər su kəmərləri və su axınları, şəhər nəqliyyatı, enerji təsərrüfatı, yaşıllaşdırma və sanitariya-gigiyena müəssisələri, sosial müdafiə fondları
- Neft sənayesi, şəhər nəqliyyatı, enerji təsərrüfatı, yaşıllaşdırma və sanitariya-gigiyena müəssisələri

Sual: Nəqliyyatın planlaşması onun hansı növləri üzrə həyata keçirilir (Çəki: 1)

- Avtomobil, hava, su, dəmir yolu, boru-kəmər nəqliyyatı

- Avtomobil və boru-kəmər nəqliyyatı
 - Hava, su, dəmir yolu, boru-kəmər nəqliyyatı
 - Su, dəmir yolu və boru-kəmər nəqliyyatı
 - Dəmir yolu, boru-kəmər nəqliyyatı və xidmət şəbəkələri
-

Sual: Məişət xidməti sahələri hansı müəssisələri əhatə edir (Çəki: 1)

- Təhsilin inkişafına kapital qoyuluşunu təşkil edən əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr
 - Yeni istehlak dəyəri yaradan, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr istehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
 - Səhiyyə və kommunal təsərrüfatının yaradılması ilə məşğul olan sahələr
 - Səhmdar cəmiyyətin yaradılması ilə məşğul olan sahələr
 - Sənaye və mənzil istismar sahələrinin yaradılması ilə məşğul olan sahələr
-

Sual: Ticarət sahələrinin sosial meyarlarını hansı göstəricilər təşkil edir (Çəki: 1)

- Əmtəə və gəlirlərin bölüşdürülməsi sferası.
 - Pensiya sisteminin islahatları.
 - Sosial sığorta
 - Sosial yardım.
 - Əhalinin alıcılıq qabiliyyətinə uyğun əmtəə bazarı
-

Sual: Mənzil təsərrüfatı xidmətinin formalaşma prinsipinə aiddir (Çəki: 1)

- Kompleks inkişaf
 - Un təchizatı
 - Qaz təchizatı
 - İstilik təchizatı
 - Enerji
-

Sual: Mənzil statistikasında özəl təşəbbüskarlığın inkişaf edilməsi üçün hansı göstəricilərdən istifadə olunur (Çəki: 1)

- Mənzil sahibkarı cəmiyyətinin (kondominiumların) yaradılması
 - MKT-nin yaradılması
 - Kommunal təsərrüfatının yaradılması
 - Səhmdar cəmiyyətin yaradılması
 - Mənzil istismar sahələrinin yaradılması.
-

Sual: Mənzil fondunun özəlləşməsində hansı məsələlər öz həllini tapır (Çəki: 1)

- Qanunvericilik bazarı
 - Normativlər
 - Sahiblik
 - İstismar xərcləri
 - Mənzilin təkrar istismarı
-

Ad	1403
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mənzil kommunal sektorunda qiymət əmələgəlmənin əsaslarına aiddir (Çəki: 1)

- Bazar qiyməti
- Maya dəyəri
- Alıcılıq qabiliyyəti
- Təminat səviyyəsi
- Mənzilin keyfiyyəti

Sual: «Traseka» Proqramının əsası hansı tarixdə və harada təsis edilmişdir (Çəki: 1)

- 1991-cü il, Pekində
- 1994-cü il, Moskvada
- 1996-cü il, Brüsseldə
- 1993-cü il, Bakıda
- 1993-cü il, Brüsseldə

Sual: Rabitə qovşaqlarına aiddir (Çəki: 1)

- Teleqraf, telefon, poçt mərkəzlərinin təmir-tikinti idarələri
- Telefon danışqlarının ötürülməsində istifadə olunan kabellər
- Əhaliyə, istehsalat müəssisələrinə, təşkilat və idarələrə müvafiq xidmət göstərən banklar
- Əhaliyə, istehsalat müəssisələrinə, təşkilat və idarələrə müvafiq xidmət göstərən rabitə müəssisələri
- Əhaliyə müvafiq xidmət göstərən xəzinədarlıq sistemi

Sual: Məişət xidməti sahələri hansı tip müəssisələri əhatə edir (Çəki: 1)

- İstehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
- Yeni istehlak dəyəri yaradan, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan, istehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşmasını
- Zəhmətkeşlərin gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması, asudə vaxtdan səmərəli istifadə, cəmiyyətin psixofizioloji resurslarının bərpası
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunması

Sual: Ticarətə təsir edən amillər hansılardır (Çəki: 1)

- Təhsil səviyyəsi, respublikaya gətirilən məhsul, əmtəə təklifinin dəyişmə tempi

- Əmtəə təklifi, istehsal, respublikaya gətirilən məhsul, cəmiyyət, sosial amillər, savadlılıq səviyyəsi
 - İstehsal, respublikaya gətirilən məhsul, idxal və ixrac, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər
 - Dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər
 - Əmtəə təklifi, istehsal, respublikaya gətirilən məhsul, əmtəə təklifinin dəyişmə tempi
-

Sual: Mənzil-kommunal təsərrüfatının altsahələri rəqabət mühitinin yaradılmasının imkanları əlamətlərinə görə necə qruplaşdırılır (Çəki: 1)

- Təbii inhisarların altsahələri və potensial rəqabətqabiliyyətli alt sahələr
 - Dövlətin həm daxili, həm də beynəlxalq turizmin ahəngdar inkişafına köməklik göstərilməsi
 - Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
 - Sahibkarlıq mühiti və potensial rəqabətqabiliyyətli altsahələr
 - Təbii inhisarların altsahələri və sahibkarlıq mühiti
-

Sual: MKT-nin saxlanması və inkişafı ilə bağlı xərclərin maliyyələşdirilməsi mənbələri hansıdır. (Çəki: 1)

- Bütçə vəsaitləri
 - Mənzil təsərrüfatı
 - Yaşayış yerlərinin abadlaşdırılması
 - İstilik-enerji təsərrüfatı
 - Su təchizatları
-

Sual: Təbii inhisarların alt sahələrinə aiddir (Çəki: 1)

- İnfrastruktur təminatı kommunal xidmətlə müəssisələri: istilik təchizatı, su təchizatı və kanalizasiya, elektrik təchizatı
 - İstehsal sahələri
 - Qeyri-istehsal sahələri
 - Neft sənayesi
 - Ağır sənaye
-

Sual: Mənzilin keyfiyyət göstəriciləri hansılardır (Çəki: 1)

- Sosial obyektlərin, sosial infrastrukturların, su, enerji, kommunikasiya və digər xidmətlər.
 - Mənzil bazarı.
 - Mənzil biznesi
 - Mənzil siyasəti
 - Tikinti
-

Sual: Mənzil təminatının investisiya ilə əlaqədar sahə olması nə ilə bağlıdır (Çəki: 1)

- Mənzil tikintisi və onun bölgüsü
- Mənzil təsərrüfatı
- Mənzillərin saxlanması

- Mənzillərin təmiri
 - Mənzil fondu.
-

Sual: Mənzil fonduna tələbat əhalinin sayına görə hansı düsturla hesablanır (Çəki: 1)

- $M_t = \Theta_s - M_f + M_s$
 - $M_t = (\Theta_s / S_n) - M_f + M_s$
 - $M_t = (\Theta_s \times S_n) - M_f + M_s$
 - $M_t = S_n - M_f + M_s$
 - $M_t = (\Theta_s \times S_n) - M_f$
-

Sual: Mənzil tikintisi təmin etmək üçün dövlət mərkəzləşdirilmiş vəsaitləri necə sərf edir (Çəki: 1)

- Investisiya kimi
 - Dotasiya kimi
 - Subsidiya kimi
 - Divident
 - Faiz
-

Sual: Mənzil tikintisinin dinamikasını nə təmin edir (Çəki: 1)

- Ucuz işçi qüvvəsi, təbii resurslardan istifadə, iqlim və s. resurslardan istifadə
 - İstehlak
 - Proqnoz
 - Tələbat
 - Alicilik qabiliyyəti
-

Sual: Beynəlxalq praktikaya uyğun olaraq mənzil statistikasına nələr daxildir (Çəki: 1)

- Mənzil fondunun dinamikası, strukturu, vəziyyəti, mənzil tikintisinin miqyasları, forma və strukturu, inşaat materialları sənayesinin inkişafı
 - Statistik rəqəmlər
 - Əhali statistikas
 - Sənaye statistikas
 - Tikinti statistikas
-

